

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 179 (5899) 1 oktyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycan dayanıqlı inkışaf yolu ilə gedir

İlham Əliyev:

*"Siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır"*

Səh 3



4

Əli Əhmədov: "Dövlət yaşı
insana qayğının getdiğcə
daha çox hissəsini böyük
məmənliyətə
öz üzərinə götürür"



4

"Nezavisimaya qazeta":
Paşinyan rejimi ölkədə
qarşılıqlı nifrat
ab-havası yaradıb

НЭЗАВИСИМЯЯ
ГАЗЕТА

6

Bu gündən
Azərbaycanda
minimum pensiya 200
manata çatdırılır



Fransa-Azərbaycan əlaqələri uğurla inkişaf edir

Prezident İlham Əliyev Fransa Senatının Fransa-Qafqaz dostluq qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Rəsmi xronika

Prezident İlham Əliyev Şamaxı rayonunda ekin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Ənvər Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilənə haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Ənvər Qasim oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zatiliklileri cənab Si Cinpinə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörməti cənab Sədr, Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqlınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm."

Ötən illər ərzində Çin Xalq Respublikası böyük inkişaf mərhələsi keçərkən həyatın bütün sahələrində misilsiz uğurlar qazanmış, köklü iqtisadi İslahatlar yolu ilə modern infrastruktur malik ölkəyə, dünyadan ən aparıcı dövlətlərindən birinə çevrilmişdir.

Müəllifi olduğunuz "Bir kəmər, bir yol" təşəbbüsü irimiqyaslı transmilli beynəlxalq əməkdaşlıq layihəsi kimi ayrı-ayrı ölkələrin və bütövlükdə Avrasiya məkanının çiçəklənməsi üçün geniş imkanlar açmışdır. Xüsusi olaraq qeyd etmək istərdim ki, biz Azərbaycan-Çin əməkdaşlığına böyük əhəmiyyət veririk. Qədim tarixə və xoş ənənələrə malik olan əlaqələrimiz hazırda özünün dinamik və hərtərəfli inkişaf dövrünü yaşıyır.

Dövlətlərərəsi münasibətlərimizin yüksək səviyyəsi siyasi, iqtisadi və humanitar sahələrdə birgə səmərəli işimiz üçün yaxşı zəmin yaratmışdır. Əminəm ki, qarşılıqlı etimad və dəstəye əsaslanan əməkdaşlığımızın ikitərefli və çox tərəflə qaydada daha da dərinleşməsi istiqamətində atdığımız adımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmet edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağılığı, işlərinizdə uğurlar, dəst Çin xalqına daim sülh və rifah diləyirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Fransa Respublikası Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev bildirib ki, bu səfər Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün ənənəli rol oynayacaq:

-Azərbaycana xoş gəlmisiniz, siz salamlayıram. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün ənənəli rol oynayacaq. Bu yaxınlarda səfərin etimadnamesini qəbul edərkən Fransa-Azərbaycan əlaqələri haqqında öz fikirlərimi böyük hədəfəm. Hesab edirəm ki, əvvəlki dövrlərdə bu əlaqələrin inkişafı istiqamətində böyük işlər görülmüş-

dür və müxtəlif sahələrdə Fransa-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Siyasi əlaqələrimiz həmişə yüksək səviyyədə olub. Dövlət başçıları səviyyəsində bir çox qarşılıqlı səfərlər edilib. Onu da bildirməliyəm ki, Heydər Əliyevin Prezident vəzifəsinə seçiləndən sonra ilk xarici səfəri Fransaya olmuşdur. Menim də Prezident vəzifəsinə seçilməyimdən sonra ilk rəsmi səfərim Prezident Jak Şirakin dəvəti ilə Fransaya olub. Fürsətdən istifadə edərək Prezident Jak Şirakin vəfatı ilə əlaqədar bir dəha başsağlığı verirəm.

Fransa prezidentləri Azərbaycana rəsmi səfərlər etmişlər və keçən ilin iyul ayında mənim Fransaya səfərim çərçivəsində Prezident Makron ilə çox səmimi görüşümüz olub. Yüksək səviyyəli səfərlər bütün sahələrdə əlaqələrin inkişafına güclü təkan verib. Təsadüfi deyil ki, bir çox sahələrdə, o cümlədən energetika, nəqliyyat, kosmik sənaye, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əlaqələrimiz uğurla

inkişaf edir. Əlbəttə ki, parlamentlərarası əlaqələr ümumi əlaqələrimizin inkişafına çox mühüm töhfə vermişdir. Əminəm ki, sizin səfəriniz də bu istiqamətdə çox uğurlu və önemli addım olacaqdır.

Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri və Azərbaycan üzrə sədr müavini Alen Uper:

-Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkürümüz bilidirik. Ölenkinin birinci şəxsi tərəfindən səfirimizin müşayiət etdiyi nümayəndə heyətimizin qəbul edilməsindən şərəf hissi duyuruq. Səfir bu yaxınlarda təyin olunub və öz fealiyyətinə artıq başlayıb. Şəxən öz adımdan və Fransa adından Size və xanımıza təşəkkürümüz bildiririk ki, Prezident Şirakin vəfatı ilə əlaqədar siz dostluğunu nümayiş etdirdiniz. Dostluğun müddəti olmur. Siz bunu sübuta yetirdiniz. Ölkərimizi səciyələndirəcək bir söz olarsa, o, dostluq sözü olardı. Ölkərimiz arasında güclü əlaqələr var. Çünkü

bir əsrden çox müddət əvvəl sizin hökumətiniz Fransada mühacir olmuşdur. General de Qol hələ 1944-cü ilde burada olmuşdur.

Alen Uper mədəniyyətlərarası və dini lərarası dialoqda Azərbaycanın əhəmiyyətini xüsusi olaraq vurğuladı və Fransada bu mövzu ilə əlaqədar müzakirələr aparılan zaman Azərbaycanı nümunə kimi təqdim etdiyini bildirdi.

Dövlətimizin başçısı Ermenistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar Azərbaycanın mövqeyini diqqətə çatdıraraq bildirdi ki, bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Görüşdə Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlığın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu qeyd olundu. Həmçinin söhbət zamanı iki ölkə arasında elmi tədqiqat, tibb və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

"Azərbaycan Rusyanın Qafqazda ən etibarlı tərəfdasıdır"



Azərbaycan Rusyanın Qafqazda ən etibarlı tərəfdasıdır və özü-nün hərəkətləri ilə bunu sübut edir." AZƏRTAC xəbər verir ki, bu fikri "Sputnik-Azərbaycan" multimedia mətbuat merkezində Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günlerinin açılışı münasibətile keçirilən mətbuat konfransında Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan Parlamentlərərəsi Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev səsləndirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında münasibətlər intensiv inkişaf edir, siyasi əlaqələr güclənir: "Biz ölkələrimiz arasında münasibətlərin necə sürətə inkişaf etdiyini görürük, əmtəə dövriyyəsi artır. Belə ki, cari ilin ilk sekkiz ayı ərzində onun həcmi 25 faiz artıb və mütəxəssislərin qənaətinə görə, artmaqdə davam edəcək".

Professor Kərim Mirzay: Nəsimi festivalının keçirilməsi dahi şəxsiyyətə verilən dəyərli qiymətdir

Böyük şair İmadəddin Nəsimi zamanından bəzi 650 illik bir tarix ayırrı. Bu günlərdə Nəsimi festivalının keçirilməsi dahi şəxsiyyətə verilən dəyərli qiymətdir. Nəsimi festivalından iştirakçıdan fərəh duyuram. Fəxr edirəm ki, Azərbaycan bəşər mədəniyyətinə Nəsimi kimi qüdrətli söz ustası, mütəfəkkir şair bəxş edib.

Bu fikirləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi Festivalı çərçivəsində Şamaxı Tarix-Diyarşuraslıq Muzeyində "Şamaxı antologiyası" əlyazmasına dair sərginin təqdimat mərasimini



də Təbriz İslam Sənəti Universitetinin professoru Kerim Mirzay AZƏRTAC-in bölgə müxbirinə müsahibəsində söyləyib.

Professor deyib: "Sərgide 8 miniatür var. Bu miniatürlərdən birinin üzerinde tədqiqat aparıldığdan sonra surəti çıxarılib. Eyni ilə o zamanın miniatürü kimi elde düzələn kağız üzərində qızıl, gümüş rənglərə işlənilib və bütün incəlikləri saxlanılıb. XVI yüzilliyin miniatürləri üzərində işlədikdə bu əsərlərin o dövrün ədəbi mühiti, poeziyası ilə nə qədər bağlı olduğu aydınlaşdır. Şamaxıda o zamanın miniatür sənətinin incəlikləri insanı heyətə getirir".

Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir

İlham Əliyev: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

1 6 ildir ki, Azərbaycan hər ötən ili uğurla başa vuraraq, növbəti yeni ilə böyük inamla qədəm qoyur. "2020-ci ilə hansı uğurlarla qədəm qoyuruq" sualını cavablaşdırmaq üçün ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial, mədəni, demokratik islahatlar və xarici siyaset sahəsində qazandığı uğurları bir daha təhlil etmək zərurəti duyulur. 16 illik Prezidentliyi dövründə Ulu Öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadıq qalan, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən, onu böyük iqtisadi uğurlara qovuşturan Prezident İlham Əliyevin 2018-ci ilin 11 aprel seçkilərindəki möhtəşəm zəfəri də obyektiv realliga əsaslanmışdır. Xalqın böyük əksəriyyətinin etimadını yenidən qazanaraq, Prezident seçilən İlham Əliyev andığmə mərasimində son on dörd ildə gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışaraq, ölkəmizin dünyada əsas güclərdən birinə çevriliyini bildirərək, bundan sonra da uğurlu siyasetin davam etdiriləcəyini diqqətə çatdırılmışdı.

**Verilən vədlər,
real nəticələr**



16 il bundan əvvəl andığmə mərasimində yeni seçilmiş Prezident İlham Əliyev xalqa söz vermişdi ki, ölkəmizin hərtərəfli inkişaf üçün fəal çalışacaq, bütün bılık və təcrübəsinə, qüvvəsinə xalqımızın rəfahına həsr edəcəkdir. Bu yol isə ölkəmizin bugünü, sabahı və geləcəyi üçün alternativsiz siyasi kurs olan Ümummilli Liderimiz Heydər Əliyevin siyasetinin davam etdirilməsidir. Dövlətimizin başçısının həle on il bundan əvvəl verdiyi vədlər həyatda öz təsdiqini tapdı. Dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və geləcək inkişaf perspektivlərini ilk gündən dəqiqlik müəyyənləşdirdi. Müasir dönyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü müəyyən edən başlıca amil kimi çıxış etdiyini, haqlı olaraq, ilk gündən öne çəkdi. Eyni zamanda, rayonlarda paytaxt arasındakı kəskin fərqi aradan qaldırmağa, yoxsulluq, işsizlik kimi problemlərin səviyə-

yəsini nəzəreçarpacaq dərəcədə aşağı düşməsinə nail oldu. İnsanların güzəranı, heyat səviyyəsi yaxşılaşdı, vətəndaşın dövlətinə və işləqli gələcəyinə inamı artı. Azərbaycan kəndinə şəhər siması getirildi. Bölğelərdə yaşayan insanların dövlətə inamı daha da artı.

Iqtisadiyyatın yüksələn göstəricilərini təsdiqləyən faktlar

Dövlət başçısı iqtisadiyyatın yüksələn göstəricilərini açıqlayaraq bildirib ki, on sevindirici göstərici qeyri-neft sənayesindədir: "İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorümüz 3,2 faiz artmışdır. On sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu gös-

terir ki, son illərdə sənaye-ləşme siyasetimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektorunu rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolü kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, "SOCAR-Polymer" zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal hecmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır."

Ölkə başçısı kənd təsərrüfatının inkişafını, eləcə də, ticarət dövriyyəsinin artdığını vurğulayaraq, bu sferalarda da yüksək göstəricilərin eldə edildiyini bildirib: "Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə, bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmet göstərəcək.

Ticarət dövriyyəmiz də kifayət qədər artıb - 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərməyə qoyulub. Bu sərməyenin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərməyədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gelirləri 6,6 faiz artmışdır. Bütçə daxil olmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon

manatdan çox artmışdır, yəni plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür."

Dövlət siyasetində xalq-dövlət birliyi

Ümumiyyətlə, ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu son 16 il müddətində daima xalqla birbaşa temasda olub. İstər xarici siyasetle bağlı fəaliyyətdə, istərsə də daxili idarəetmədə Prezident İlham Əliyev sadə vətəndaşlara söyklənir: "Mən bütün azərbaycanlıların prezidentiyəm" şəhərini gerçəyə çevirir.

Bütün bunlar, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim onları yanındadır. Çünkü Prezident İlham Əliyevin 16 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Ancaq daha bir fakt budur ki, tale hər bir xalqa bu cür mühüm xarizmalara sahib ola biləcək lider bəxş etmir. Və ne xoşdur ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev döyüsinin tarixi Liderliyini qəbul etməklə, yaşatmaqla bərabər, hazırda Onun layiqli davamçısı İlham Əliyev Liderliyi dövrünü yaşıyır! Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin edib.

Bəli, bu, həqiqətən də, belədir! Bu gün Azərbaycan xalqı, ilk olaraq, öz Liderine arxalanır, xalqımız isə, məhz öz sevimli Prezidenti etrafında daha da sıx bilişlərək, ölkənin inkişaf və tərəqqisine doğru inamla irəliləyir. Çünkü bütün bunlar hamısı, məhz İlham Əliyev Cənablarının, hər zaman olduğu kimi, sözü ilə əməlinin tam üst-üstə düşməsinin reallığıdır. Və ölkə Parezidenti İlham Əliyev Cənablarının dediyi kimi: "Hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər".

RƏFIQƏ KAMALQIZI

1 oktyabr 2019-cu il

Əli Əhmədov: "Dövlət yaşı insana qayğının getdikcə daha çox hissəsini böyük məmənuniyyətlə öz üzərinə götürür"

Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov 1 oktyabr Beynəlxalq Ahıllar günü münasibətli özünü rəsmi facebook səhifəsində "Dövlət yaşı insana qayğının getdikcə daha çox hissəsini böyük məmənuniyyətlə öz üzərinə götürür" sərlövhəli məqalə paylaşımışdır. Baş nazirin müavini Əli Əhmədov qeyd edir: "1 oktyabr tarixi dünyada ahıllar günü kimi qeyd olunur. Yaşlılara qayıb bəşəri sivilizasiyaların ən ali dəyərlərindən sayılır. Azərbaycan xalqına xas olan mədəni və əxlaqi dəyərlər bu sıradə xüsusi yer tutur. Yaşlı insanlara qayıb və diqqət ailənin və cəmiyyətin təmel prinsipləri kimi əsrlər boyu formalaşaraq bu günümüze gəlib çatıb. İndi həmin prinsip və dəyərlər həm də müstəqil Azərbaycan dövlətinin sosial siyasetində özünün təcəssümünü tapır. Prezident İlham Əliyevin siyasetinin ana xəttini təşkil edən insana qayıb prinsipi dediklərimizin əyani sübutu hesab edilməlidir".

Azərbaycanda ahlı insanlara dövlət qayıısından bəhs edən YAP Sədrinin müavini Əli Əhmədov daha sonra bildirir: "Azərbaycanda orta ömür ildən-ile uzanır, yaşı və ahlı əhalini artır. Eyni zamanda dövlətin əhalinin bu kateqoriyasına diqqəti və qayıbı da daim artmaqdadır. Dayanıqlı pensiya təminatı, pensiyaların məbləğinin mütəmadi olaraq artırılması, ehtiyacı olanlara sehiyye xidmetlərinin göstərilməsi əhəllərin həyatının rahatlığını etibarlı zəmanətdir. İndi yaşı insana qayıb göstərilməsi təkcə onun yaxınlarının vəzifəsi deyil. Bu işin getdikcə daha çox hissəsini böyük məmənuniyyətlə dövlət öz üzərinə götürür. Əlbətə, bu, övladların valideynləri qarşısında borcunu yerinə yetirməkdən onları azad etmir və etməməlidir. Valideynin qayıbını çəkmək hər kəsin müqəddəs, insani borcu, kamiliyyinin ifadəsidir. Sevindirici haldır ki, ölkəmizdə ailələrin və insanlarımıza əksəriyyətinə bu keyfiyyətlər yüksək dərəcədə xasdır.

Hər bir ahlı vətəndaş əmindir ki, o tek deyil, ailəsinin, yaxınlarının və dövlətinin hər cür qayıbı ilə əhətə olunub. Gəlin onlara möhkəm can sağlığı və uzun ömür arzulayaq".



Ermənistanda yeni bir aksiya

Ermənistanda Soros Ofisi kimi tanınan "Ermənistanın Açıq Cəmiyyəti" ofisi qarşısında, fondun ofisində vəzifəsini yerinə yetirənləri və vətəndaşları təhqir edən VETO hərəkatı üzvlərinin son vaxtlar hörmətsizliyinə qarşı aksiya keçirilib. SIA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumat istinadən xəber verir ki, etiraz edənlər arasında Helsinki Vətəndaş Assambleyasının erməni bölməsinin funksionerləri Artur Sakuns və Avetik İşkanyan, "Asparez" jurnalistika klubunun idarə heyətinin sədri Levon Barsegyan, "Məlumati Vətəndaşlar Birliyi" İctimai Birliyinin program koordinatörü Daniel Ioannisan, Şəffaflıq Beynəlxalq Antikorrupsiya Mərkəzinin nümayandələri və başqaları da olub.

Xatırladaq ki, "VETO" vətəndaş hərəkatı, Soros Fondunun Ermənistandakı fealiyyətinə qadağan qoymağa çalışır, ofis işçilərinin və onunla işləyən şəxslərin respublika ərazisində fealiyyətinin qadağan edilməli olduğu xaric agentlər olduğuna əmindir. Oktyabrın 1-də VETO hərəkatı, İrəvanda, birliyin üzvü olan ölkələrin rəhbərlərini və nümayəndə heyətlərini mövcud təhdidlər barədə məlumatlaşdırmaq məqsədi ilə aksiya keçirmək niyyətindədir.

Inam Hacıyev



Tatyana Polyakovanın Heydər Əliyev Mərkəzində etiket və peşəkar ünsiyyət mövzusunda mühazirəsi olacaq



Oktjabrın 29-da Heydər Əliyev Mərkəzində işgüzar və kübar ünsiyyət üzrə tanınmış mütəxəssis Tatyana Polyakovanın "Etiket və peşəkar ünsiyyət" mövzusunda mühazirəsi keçirilecek. Mərkəzdən AZERTAC-a bildirilib ki, tədbirdə Tatyana Polyakova insan haqda təessürat yaranan əsas məqamlar haqqında söhbət açılacaq. Səs tembri, geyim tərzi, baxış, intonasiya, nitq qabiliyyəti, xahiş və minnətdarlıq ifadələri, hədiyyələr və hətta ayaqqabı dabanın hündürlüyü kimi nüanslara da toxunulacaq. Mühazirəçi eleqantlığın əsas əlamətləri, davranış qaydaları barədə söz açacaq. Bir çox ölkələrdə geniş auditoriyaya malik Tatyana Polyakova, həmçinin Avropada, Amerikada mövcud olan etik normalardan və Asiya ölkələrinə xas ənənələrdən danışacaq. O, davranışın və nəzakət qaydalarında genetik ənənələri öz xeyrinə necə istifadə etməyin sirələrini də açıqlayacaq.

2018-ci ilin aprelində Ermənistanda "məxməri inqilab" adlanan siyasi fırıldaq nəticəsində hakimiyyət keçmiş prezident Serj Sarkisyanın Nikol Paşinyana keçib. Lakin bu hədisədə iylərim keçəsə də, Ermənistən demokratik ölkəyə çevriləməyib.

AZERTAC xəbər verir ki, bu filmlər Rusyanın "Nezavisimaya qazeta" nəşrindəki məqalədə yer alıb. Qəzet yazır ki, Ermənistən konstitusiya və qanunlarla deyil, qeyri-hökumət təşkilatlarının nizamnamələri ilə idarə olunur. Keçmiş prezident Sarkisyan 2010-2017-ci illərdə birləşdən ölkədə Qərb fondları, qeyri-hökumət təşkilatları və təriqətləri üçün "yaşlı işçiq" yandırıb. Məqsəd isə dövlətçiliyin zəiflədməsi olub.

"Nezavisimaya qazeta": Paşinyan rejimi ölkədə qarşılıqlı nifrət ab-havası yaradıb

Ermənistanda Corc Sorosun Açıq Cəmiyyət Fondu, "İeqovo şahidləri" təriqəti və digər belə təşkilatlar fealiyyət göstərir. Ümumilikdə, ölkədə 3,5 minden çox qeyri-hökumət təşkilatı var ki, onların da əksəriyyəti Qərb ölkələri tərefindən maliyyələşdirilir. Ermənistən həzirki hökumətində Qərb qeyri-hökumət təşkilatlarının əməkdaşları işləyir. Məsələn, baş nazirin müavini, bir çox nazirlər, o cümlədən LGBT birliliyinin lobbiçisi, mədəniyyət və idman naziri Araik Arutyunyan, təhlükəsizlik şurasının katibi, parlamentin sədri və müavini xarici ölkələrin xüsusi xidmet idarələrinin agentləridir. Rusiya ilə münasibətlərdə isə Paşinyan hökumətinin davranışı qeyri-müəyyəndir.

Məqalədə qeyd olunur ki, Ermənistən hökuməti hakimiyyət strukturlarına Rusiyadakı erməni diasporunun nümayəndələrini integrasiya etmək niyyətində deyil. Diaspor üzrə komissar vəzifəsinə ABŞ vətəndaşı Zare Sinanyanın təyin edilməsini yazının müəllifləri Rusiyadakı erməni diasporuna sillə kimi qəbul edirlər. Onların fikrincə, erməni xalqını parçalamamağa çalışan Paşinyan rejimi ölkədə qarşılıqlı

Vladimir Qorqiyev: Azərbaycandakı nümunəvi birgəyaşış modeli, həmrəylik və dostluq mühiti qururvericidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 30-da Beynəlxalq Migrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin (BMqt) rəhbəri Vladimir Qorqiyev ilə görüşüb. DQİDK-dən AZERTAC-a vərilen məlumat görə, görüş zamanı DQİDK sədri Azərbaycandakı dini veziyət, dövlət-din münasibətləri, Dövlət Komitəsinin fealiyyəti və konfessiyalararası münasibətlərin veziyəti barədə məlumat verib.



Eyni zamanda, BMqt ilə səmərəli əməkdaşlıq əlaqələrinə toxunan Mübariz Qurbanlı birge həyata keçirilmiş "Həssas icmaların dayanıqlığının gücləndirilməsi", "Dayanıqlı namine ictimai fealiyyət" kimi layihələrin əhəmiyyətini vurğulayıb. Layihələr çərçivəsində icmaların zorakı ekstremitəz qarşılıqlığının, icma həmrəyliyi və birliliyinin gücləndirilməsi məqsədi ilə keçirilən təlimlərin, müxtəlif tədbirlərin önəmənə diqqət çəkib.

Beynəlxalq Migrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Qorqiyev Azərbaycandakı nümunəvi birgəyaşış modeli, həmrəylik və dostluq mühütini qururverici hal kimi qiymətləndirib. Təmsil etdiyi qurum ilə DQİDK arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin qarşılıqlı əhəmiyyət kəsb etdiyi deyib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə de cari və gələcək əməkdaşlığın perspektivləri, o cümlədən birgə konfransın təşkil edilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

"Ulu Öndərin Azərbaycançılıq məfkurəsi öz müsbət nəticələrini verməkdədir"

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gənclər siyaseti mütəmadi və dövrün tələbinə uyğun olaraq dəyişir, inkişaf edir. Burada əsas məqsəd Azərbaycan gəncliyinin məşğulluluğunun, ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakının təmin olunması ilə bağlı məsələlərdir. Düşünen ki, dövlət gənclər siyaseti ilə bağlı strategiya qəbul edir. Uzunmüddəli hesablanmış tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulur. Bu gün Azərbaycanda gənclər strategiyasının qəbul olunmasından başqa onun icra mexanizmləri də çox düzgün həyata keçirilir". Bunu SIA-ya açıqlamaşdır. Yeni Azərbaycan Partiyası Gənclərinin sədri Seymur Orucov deyib.



Gənclər Birliyinin sədri bildirib ki, Azərbaycanın bir çox regionlarında gənclər merkezi tikilir: "Əvvəller gənclərlə bağlı keçirilən tədbirlərdə biz ancət paytaxt gənclərini misal çəkə bilərdik. Artıq Azərbaycanın regionları o qədər inkişaf edib ki, gənclər strategiyasında nəzərdə tutulan tədbirlər regionlarda da yüksək seviyyədə keçirilir. Biz artıq paytaxt gəncləri ilə region gəncləri arasında körpü yaratmışıq. Bu da düzgün həyata keçirilmiş dövlət siyasetinin nəticəsidir. Azərbaycanın regionlarındakı infrastruktur orada tədbirlərin mütəmadi keçirilməsinə imkan yaradır. Bu gün gəncliyimiz xoşbəxtidir ki, Azərbaycanın ən ucqar rayonunda belə bir 2-3 min nəfərlik tədbir keçirmək potensialına malik. Bunu 15-20 il bundan qabaq etmək mümkün deyildi. Planlaşsaq belə bu, yalnız paytaxtda mümkün olarıb. Bu, dövlətin apardığı gənclər siyasetinin nəticəsidir".

S.Orucov qeyd edib ki, bu gün gənclərlə bağlı qəbul olunmuş həmin strategiya əlaqələndirmə şurasının iclasına yığışmışı: "Əvvəller Azərbaycanın gənclər siyasetini Qafqaz xalqları ilə əlaqələndirib, müqayisə edirdiklər, bu gün artıq Avropa dövlətləri ilə müqayisə edə bilerik. Azərbaycan gənclər siyasetinin necə həyata keçirilməsini bir zamanlar Avropadan öyrənib həyata keçirməyə çalışırdı, indi Azərbaycan özü bu siyasetdə məktəb rolunu oynayır. Bu o deməkdir ki, Ulu Öndərin Azərbaycançılıq məfkurəsi, həyata keçirdiyi siyaset öz müsbət nəticələrini verəkəndədir. Və bu gün aparılan gənclər siyaseti cənab Prezidentimiz və vitse Prezidentimiz gənclərə olan diqqət və qayısıdır".

NEZAVISIMAYA

Paşinyan daxili və xarici siyasetdə özünün qeyri-müəyyən hərəkətləri ilə Ermənistən milli təhlükəsizliyi üçün təhdidlər yaradır. O, Sorosu bağlı iki fonda hökumət fondundan böyük məbləğdə vəsait ayırr, ekoloji təhlükə yaradan "Amulsar" qızıl yatağının yenidən işlənilməsi barədə qərara verir, öz rejimini yararsız insanları siyasi meydandan açıq-aşkar uzaqlaşdırmağa çalışır.

"Nezavisimaya qazeta" yazır ki, son zamanlar Paşinyan "Sasna tserer" terror təşkilatı ilə əlaqələr qurmağa başlayıb. Onlar 2016-cı ilde Paşinyanın birbaşa əmri ilə Yerevan post-patrul xidmətinin binasını zəbt etmişdi. Hadise nəticəsində ölenler olsa da, təşkilat üzvlərinə heç bir cəza verilməyib.

Azərbaycandakı mövcud multikulturalizm dünyaya mesajdır

Prezident İlham Əliyev: “Yəhudi əsilli həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da çiçəklənməsi üçün səylərini əsirgəməyəcəklər”

Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti müasir dünyamızda son dərəcə heyati əhəmiyyət kəsb edir. Bu gün artıq ölkələr və xalqlar dərk edirlər ki, kütləvi qırğınlıqların silahlarının durmadan artdığı bir zamanda əməkdaşlıq, mədəniyyətlərlərə dialog vacib məsələlər sırasındadır. Ölkəmizin bu sahədə həyata keçirdiyi siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün də nümunə göstərilir. Azərbaycan tarixən müxtəlif xalqların və dirlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşıdığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadıq, tolerant və multikultural ölkə kimi tanınır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində, Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi.

Umummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların edəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub-saxlanması, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı, qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ümummilli Liderin Azərbaycanda milli azlıqlarla bağlı siyaseti beynəlxalq qurumlar tərəfindən də, hər zaman müsbət qarşılığın.

AZƏRBAYCANLILARLA YƏHUDİLƏR ARASINDAKI UNİKAL ƏLAQƏLƏR VƏ ƏMƏKDAŞLIQ UĞURLA DAVAM EDİR

Ulu Önder Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırlı Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Azərbaycanın multikulturalizm dəyərlərinə sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq təşkilatlar və dünya birliyi tərefində yüksək dəyərləndirilir. Müasir gərgin beynəlxalq şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, praktiki, elmi, təbliğatı və təşviqatı istiqamətdə fəaliyyət göstərməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bəyan etdiyi dəyərlər göz qabağındadır. Milli-mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənmesi davamlı inkişafın və uğurların əsas amilləridir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudili icmaları da ha da feallışmış, beynəlxalq yəhudili təşkilatları ilə əlaqələrini möhkəmlətmış, öz dini məktəblərini - iyeşivalarını, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, klublarını və qəzetlərini yaratmışlar. "Soxnut" yəhudili agentliyi, Coyst və Vəad-l-Hetzola yəhudili komitəleri Azərbaycandakı yəhudili diasporu arasında yəhudili ənənələrini qoruyub-saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməkle məşğuldur.

Azərbaycan 2 min ildir yəhudili icmasi üçün təhlükəsiz siyinacaq və vətəndir. Yəhudili icmasi antisemitizmin olmadığı bu ölkədə o vaxtdan yaşayıb və yaşayır. Hazırda Azərbaycanda 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycanda



İsrail, azərbaycanlılarla yəhudilər arasındakı unikal əlaqələr və əməkdaşlıq müsəlmanlarla yəhudilərin qarşılıqlı hörmət, əməkdaşlıq, sülh şəraitində birge yaşaya biləcəyinə inanmayan, yaxud inanmaq istəmeyən hər kəsə mesajdır.

“QAFQAZIN YERUSƏLİMİ” ADLANDIRILAN QIRMIZI QƏSƏBƏDƏ MƏSKUNLAŞAN YƏHUDİLƏR ADƏT-ƏNƏNƏLƏRİNİ YAŞADIRLAR

Bildiyimiz kimi, hər il Qubadakı Qırızı qəsəbəde yaşayan dağ yəhudiləri Roş-xa-Şana bayramını əmin-amanlıq şəraitdə qeyd edirlər. Yəhudi təqvimini ilə Yeni ilin başlanğıcı sayılan bu bayram gündə qəsəbə sakinləri sinaqoq-a gedərək dualar oxuyur, ehtiyacı olanlara əl tutur, bayram süfrəsi arxasında toplaşaraq Tanrıdan günahlarının bağışlanmasına dileyirlər. Onuncu gündə isə, bütün sutkani ac qalmaqla, oruc tutur və müqəddəs "Yom Kipur" gününü qeyd edirlər. Roş-xa-Şana bayramını dünyanın müxtəlif məkanlarında yaşayan bütün yəhudilər tətənəli şəkildə keçirirlər. Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin yüksək yaşadığı nadir mekandır. "Qafqazin Yeruşəlimi" adlandırılan qəsəbəde məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Roş-xa-Şana bayramının vaxtı, təqvime görə dəyişsə də, hər il əsasən, sentyabr ayına təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın yəhudili əsilli vətəndaşlarını yeni il bayramı - Roş-Ha-Şana münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Bu gün dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan Azərbaycanda əslər boyu müxtəlif et-

nik və dini qrupların nümayəndələri, o cümlədən, yəhudilər dostluq, məhrəban qonşuluq və əmin-amanlıq şəraitində yaşamış, heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmadan, milli-mədəni və dini dəyerlərini günümüzədək qoruyub-saxlamışlar". Bu gün Azərbaycanda, bir çox xalqların nümayəndələri kimi, yəhudilər de siyaset, sehiyyə, təhsil, elm və mədəniyyət sahələri də daxil olmaqla, bütün sahələrdə təmsil olunur, ölkənin ictimai həyatında fəal iştirak edir. "Cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudili icması esl və təndaşlıq və azərbaycanlılıq mövqeyində çıxış edərək, respublikamızın tərəqqisi naməne həyata keçirilən böyük quruculuq işlərində və ictimai-siyasi proseslərdə fəal iştirak edir" deyən Prezident İlham Əliyev qeyd edib ki, yəhudili əsilli həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da çiçəklənməsi üçün səylərini əsirgəməyəcəklər: "Her il tətənə ilə qeyd olunan Roş-Ha-Şana yəniliyi, mənəvi saflığı və xeyir-xahlılığı təcəssüm etdirir. Qoy bu bayram hamınının həyatına xoş ovqat, ailələrinizə səadət və sevinc getirsin".

Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əlaqə dəyəri Azərbaycan Respublikasının siyasetidir.

Nəzakət ƏLƏDDİNQIZI

Politnavigator: “Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq”

Paşinyanın sərsəmliyi ölkədə yeni etiraz dalğasına səbəb olacaq. AZERTAC xəbər verir ki, "Politnavigator" informasiya agentliyinin bu başlıq altında dərc etdiyi məqalədə Ermənistan baş nazirinin son vaxtlar verdiyi məntiqsiz qərarlardan və qəriba təyinatlarından səhəbət açılır. Məqalədə qeyd olunur ki, sentyabrın sonlarında iki güc strukturunun rəhbərinin - Milli Təhlükəsizlik Xidmetinin (MTX) rəisi Artur Vanetsyanın və Ermənistan polisinin rəisi Valeri Osipyanın istefaya göndərilməsi Paşinyanın qəriba qərarlarından biridir. Çünkü cəmi bir neçə ay əvvəl ele Paşinyan özü onlara general rütbəsi vermişdi. İstefadan sonra MTX-nin rəisi Paşinyanın ona təklif etdiyi Futbol Federasiyاسının rəhbəri vəzifəsindən imtina edərək, baş naziri ağılsız qərar vermədə təqsirləndirib. Paşinyan da öz növbəsində, ABŞ-a səfəri zamanı çıxışında keçmiş rəisinə ona qarşı çıxmamasını "poqonları zibil yesiyinə atmaq" kimi qiymətləndirib.

Agentlik yazır ki, Paşinyanın ətrafindan sızan məlumatə görə, MTX-nin rəisi vəzifəsinə hazırlı ədliyə naziri 27 yaşlı Rustam Badasyanın təyin olunacağı gözlənilir. Gənc olmayı bir tərəfə qalsın, Badasyan, ümumiyyətlə, hərbi sahədən uzaq insandır, güc strukturlarında bir gün də çalışmayıb. Gələcək rəisini Soros Fondunun Ermənistan nümayəndəliyinin rəhbəri Larisa Minasyanın namizədi olduğu da ekspertlərin gözündən qaçmayıb.

Məqala müəllifi Ermənistan baş nazirinin qəriba qərarlarından biri kimi öz meydan silahdaşı Armen Qriqoryanı Təhlükəsizlik Şurasının rəhbəri təyin etməsini misal gətirir. Qriqoryanın Ermənistan ilə Qarabağ arasında yol çəkmək barədə sərsəm bəyanatı bu qərarın, yumşaq desək, qəribəliyinə səbəbdür. Paşinyan hökumətinin daxilində bə yaramaz qərarlarla bağlı baş verən münəqşələrdən yaranan müəllif vurgulayır ki, küçədən yüksəlmiş meydən hökumətində bəhə hallar əvvəlcədən gözlənilən idi və inqilabdan ötən təxminən bir ilin sonunda Paşinyan komandası mərtəbələrindən qırğınlıq qəzəbətən qarışınlığına qarşı çıxmamasını "poqonları zibil yesiyinə atmaq" kimi qiymətləndirib.

Hələ bu yaxınlaradək Paşinyana ümidiər bəsləyən politoloqlar və müşahidəcələr indi onun Ermənistanın ən xırda problemlərini bəhə etməyə qadir olmadığını bildirirlər. Vovayevicin Amerikaya bu yaxınlarda baş tutmuş və ölkəyə heç bir fayda getirməyən səfəri de Ermənistanda təqib olunub və bildirilib ki, baş nazirin BMT tribunasına çıxıb saqqalını yelləməsinə 300 min dollar xərclənib.

Volfqang Maniq: "Azərbaycanın geosiyyası mövqeyi Almaniya üçün vacibdir"

Azərbaycanın geosiyyası mövqeyi Almaniya üçün vacibdir. AZERTAC xəbər verir ki, bu fikri sentyabrın 30-da keçirdiyi mətbuat konfransında Almaniyanın Azərbaycanda yeni təyin olunmuş sefiri Wolfgang Maniq deyib.




Səfir Almaniya ilə Azərbaycan arasında münasibətlər dən danişib. O qeyd edib ki, son bir il ərzində Almaniyanın Azərbaycana səfər edən nümayəndə heyətlərinin sayı artırıb. Diplomat, hemçinin Almaniyada 25 min azərbaycanlının yaşadığını, 1400 azərbaycanlı tələbənin təhsil aldığı söyləyib.

Ermenistan-Azərbaycan Dağlıq Qarabağ münaqışəsi ilə bağlı suali cavablandırıb Wolfgang Maniq bu problemin çox mürəkkəb olduğunu deyib. O qeyd edib ki, belə hallarda her kəs problemin tezliklə həll olunmasını isteyir, amma reallıqda sebir və vaxt lazımdır: "Biz Almanyanın parçalanmasının şahidi olmuşuq. Ancaq zamanla hər şey həll olundu". Səfir Azərbaycan və Ermənistan xarici işlər nazirlerinin New Yorkda keçirilən növbəti görüşünü də alqışlayıb və əlavə edib ki, nazirlərin görüşməsi faktının özü müsbət siqnaldır.

Wolfgang Maniq ölkəsinin Avropa İttifaqı institutlarında və beynəlxalq qurumlarda sədr statusundan istifadə edərək müəyyən məsələlərin həllinə kömək edəcəyini vurğulayıb. O əlavə edib ki, əsas məsələ praktiki həll yolunun tapılmasına, xalqların yaxınlaşması və bir-biri ilə əlaqə qurmasına.

Səfir Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki ölkə arasında mədəniyyət, təhsil və ekologiya sahələrində əməkdaşlığın dərinleşməsinə xüsusi önem verəcəyini bildirib. Ölkəsinin Azərbaycanla neft-qaz, iqtisadiyyatın digər sahələrində six əməkdaşlıq etdiyini deyən diplomat, eyni zamanda, təhsil sahəsində əməkdaşlığı da toxunub. O, Almanyanın Höte İnstitutunun Azərbaycanda fəaliyyətinin genişləndirilməsinə əhəmiyyət verdiyini vurğulayıb. Wolfgang Maniq Almanya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə ikitərəfli sazişin imzalanması üzərində işlərin aparıldığından diqqətə çatdırıb. Alman dilinin Azərbaycanda tədrisindən danişan səfir alman dili müəllimləri üçün ixtisasartırma kurslarının, seminarların və forumların təşkilini Azərbaycanda fəaliyyət göstərəcəyi müddətə diqqət mərkəzində saxlayacağını vurğulayıb. Almanyanın 2020-ci ildən etibaren Azərbaycanın da üzv olduğu bir sıra mötəbər beynəlxalq təşkilatlara sədilik edəcəyi barədə məlumat verən səfir ölkəsinin bu qurumlar çərçivəsində Azərbaycanla əməkdaşlığı gücləndirilməsində maraqlı olduğunu deyib.



20.09.2019, Moskva, Aleksandr Rostovtsev

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan. Chitmat...

Politiq Navigatör. O proqresi Forum. Samoħursteo Pašinyan naqvoçıruvet novyj Maidan.

Ahilların sosial müdafiəsi təmin olunur

Bütün dünyada olduğu kimi, ölkəmizdə də Beynəlxalq Ahillar Günü tətənəli şəkil-də qeyd olunur. BMT-nin Baş Məclisinin 1992-ci ildə ahilların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq, hər il 1 oktyabr bütün dünyada Beynəlxalq Ahillar Günü kimi qeyd olunur. Bu günün beynəlxalq səviyyədə qeyd olunması isə ahillara diqqət və qayğıının artırılması məqsədi daşıyır.

Azərbaycanda Beynəlxalq Ahillar Günü 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ahil insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmasının nəticəsi olaraq, 22 iyun 2001-ci il tarixdə "Ahillara sosial xidmet haqqında" Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə, ölkəmizdə daimi yaşıyan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahil hesab olunur. Hazırda ölkəmizdə 400 minə yaxın ahil var.

Ahilların hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların maddi və mənəvi telebatlarının ödənilmesi Ümummilli Lider Heydər Əliyevin sosial siyaset kursunun mühüm tərkib hissəsi olmuşdur. Milli və bəşəri dəyərlərə söykənen bu siyaset Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqli tərzdə davam və inkişaf etdirilməkdədir. Dövlət tərəfindən sosial təminat sahəsinə aid qanunlar, ferman və sərəncamların qəbulu zamanı ahilların maraqları, sosial statusu nəzəre alınır. Belə ki, "Ahil vətəndaşların sosial müdafiəsinin gücləndirilmesi üzrə Dövlət Proqramı"na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilib. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq stan-



dartlar səviyyəsində yenidən qurulmasına imkan verib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan "2009-2015-ci illərdə siğorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın uğurla icrası ilə siğorta-pensiya sisteminin davamlı inkişafına nail olunub. Ölkəmizdə tətbiq olunan yeni siğorta-pensiya sisteminde pensiyaların artırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun tərzdə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətlı bölüşünə imkan verib.

Ötən illər ərzində, Azərbaycan Prezidenti İlham Əliyev yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması, siğorta hissəsinin artırılması və s. bağlı sərəncamlar imzalayıb. Bu gün tənha ahil vətəndaşlara ictimai əsaslarla evlərində sosial xidmətlər göstərilir. Bu tədbirlər dövlət səviyyəsində həyata keçirilir. Dövlət başçısının bu təbəqədən olan insanlara diqqət və qayğısının növbəti ifadəsi kimi, Bığğehəd mühərribə və əmək əlliilləri üçün pansionatının beşmərtəbəli, 170 yerlik ikinci korpusu inşa olunaraq, istifadəyə verilib. Burada beynəlxalq təcrübədən irəli gələn meyarlara uyğun olaraq, tənha ahil və əlliillərin keyfiyyətli tibbi-sosial xidmətlə təmin edilmesi və asudə vaxtlarının mənali təşkili üçün müasir təleblərə uyğun şərait yaradılıb.

Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahilların bir qismi əmək pensiyaları ilə yanaşı, Azərbaycan Prezidentinin təqaüdü ilə də təmin olunurlar. Ahil şəxslərin dövlət hesabına bərpə-müalicə xidməti, reabilitasiya avadanlıqları və sanatoriya-kurort yolları ile təminat sahəsində də işlər iləbil Güclənir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu sosial siyaset bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir, bu siyasetin mərkəzində isə insan amili dayanır. Bunun nəticəsi olaraq, ölkədə dinamik iqtisadi inkişaf prosesləri və tətəşəllərin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnir.

2019-cu ilin ötən dövründə dövlət başçısı İlham Əliyevin imzaladığı ferman və sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilmesində inqilabi addimlərdir. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahil insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur. İmzalanan ferman və sərəncamların həssas qruplara dövlət qayğısının əhəmiyyəti tərzdə artmasına imkan verir.

Ölkəmizdə əsil, tənha və ahillara xidmət göstərən müəssisələrin sakinləri də tam dövlət qayğısı ilə əhatə olunublar. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahillara qayğısı da böyük rəğbətə qarşılıdır. Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fondda ahillarla, mühərribə veteranları ilə görüşlər keçirilir və onların sağlamlığı diqqətdə saxlanılır. Ahillar günləndə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Qocalar sehiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsernlər və bayram şənlikləri keçirilir.

ZÜMRÜD BAYRAMOVA

Bu gündən Azərbaycanda minimum pensiya 200 manata çatdırılır

Prezident İlham Əliyevin təsdiqlədiyi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik ediləsi barədə" Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumatə görə, dövlət başçısının cari ilde təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addimlərin atılması təmİN edən sosial islahatlar paketində pensiyaçıların sosial müdafiəsinin gücləndiriləsi, bu məqsədə pensiya artırımı xüsusi yer tutur. Minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə etmişdi.

Oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.

Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi, ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur. Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizə



dək üstələməsi təmin edilir. Həmçinin minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutmuş olur.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik ediləsi barədə" Qanunda əksini tapan digər tapşırıga uyğun olaraq, siğortaolunun fərdi hesabının siğorta hissəsində qeydə alınan pensiya kapitalı ilə bir dəfə müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək artırılacaq. Bu da siğortaolununların gelecekdə yüksək pensiya məbləğləri ilə təminat üçün mühüm önem kəsb edir.

Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq müdafiəzə, fəvqələdə hallar, mərisiyyət orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və b. əməkhaqları cari il sentyabrın 1-dən ciddi şəkildə artırılıb. Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nefərin pensiyasının orta hesabla 31 faiz artırmasına imkan verib. Beləliklə, dövlət başçısı tərəfindən cari ilde təqdim edilən ikinci sosial paket ümumiyyətə 750 minden çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasını təmin edib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm addimdır.

Mübariz Əhmədoğlu: "Ruhani erməni konfliktliyinin hədəfinin Iran olduğunu legitimləşdirə bilər"

Son günler Yerevanda Avrasiya İqtisadi Birliyinin sammitinin keçirilməsi ilə bağlı mətbuatın gündəliyində müzakirə olunmaqdadır. Məsələ ilə bağlı münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, AİB Rusiyaya məxsusdur: "Yaxınlarda Yerevanda Avrasiya İqtisadi Birliyinin sammiti keçirilməlidir. AİB Rusiyaya məxsus strukturudur. Amma AİB-in Yerevandakı sammitində Rusiya prezidenti Vladimir Putin cəmi 3 saat iştirak edəcək və Ermənistən baş naziri Nikol Paşinyanla görüşmə niyyəti yoxdur. Səbəb Rusiya üçün ermənilərin "keşf olunmasıdır".

M.Əhmədoğlu, onu da vurgulayıb ki, Ermənistən prezidenti ikibəşli oyun oynayır: "Belə ki, Ermənistənən əsası qoyulan ugurlu sosial siyaset bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir, bu siyasetin mərkəzində isə insan amili dayanır. Bunun nəticəsi olaraq, ölkədə dinamik iqtisadi inkişaf prosesləri və tətəşəllərin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə olunması ilə nəticələnir.

2019-cu ilin ötən dövründə dövlət başçısı İlham Əliyevin imzaladığı ferman və sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilmesində inqilabi addimlərdir. Eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahil insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunur. İmzalanan ferman və sərəncamların həssas qruplara dövlət qayğısının əhəmiyyəti tərzdə artmasına imkan verir.

Ölkəmizdə əsil, tənha və ahillara xidmət göstərən müəssisələrin sakinləri də tam dövlət qayğısı ilə əhatə olunublar. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahillara qayğısı da böyük rəğbətə qarşılıdır. Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fondda ahillarla, mühərribə veteranları ilə görüşlər keçirilir və onların sağlamlığı diqqətdə saxlanılır. Ahillar günləndə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Qocalar sehiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsernlər və bayram şənlikləri keçirilir.

M.Əhmədoğlu İranın daxilində müəyyən qədər islamçılarından və islamçılıqdan bezmiş qüvvələrin olduğunu bildirib: "İranın daxilində də əksər yüksək çinli şəxslər Ermənistən İran'a qarşı siyasetini doğma, məqbul siyaset hesab edirlər. Ola bilər, İranın daxilində müəyyən qədər islamçılardan, islamçılıqdan bezmiş qüvvələr var və bəzən onlar üçün islam qarşı mübarizə aparmaqda məkiavellist olmaq lazımdır. Bu məsələdə də ermənilər vasitəsilə həm Rusiya, həm də Qərbə əməkdaşlığı üstünlük verirlər. İran öz konfliktogenliyinin hədəfinə çevirmək üzrə Ermənistən planı qüvvədədir. Bunu legitimləşdirmək üçün isə, mühüm və vacib bir addim lazımdır. İran prezidenti H.Ruhaniın Yerevanda AİB sammitində iştiraki, məhz bu məsələni legitimləşdirəcəkdir".

Politoloq Qərb dünyası üçün İranın problem olduğunu vurgulayıb: "Qərb dünyası üçün İran Rusiya qədər olmasa da, müəyyən qədər problemdir. Ermənistən eynilə Rusiya yanaşma tərzini İrana qarşı nümayiş etdirmək, İranı daxildən parçalaya, İranla bağlı Qərb dünyasını istənilən məlumatla təchiz edə, İran qarşı Qərb dairələrinin bir çox sifarişlərini yerinə yetirə bilər. Məhz buna görə də, son dövrlərdə Ermənistənla İran arasında iqtisadi əlaqələr inkişaf etmir, Ermənistən İsrailə əlaqələri inkişaf edir, İran istiqamətində isə inkişaf edən yalnız ritorikadır".


M.Əhmədoğlu İranın daxilində müəyyən qədər islamçılarından və islamçılıqdan bezmiş qüvvələrin olduğunu bildirib: "İranın izolasiyada olması, İranın digər dövlət başçıları ilə temasda olmasının İran üçün vacibliyi, İranın qəbəğindəki iqtisadi problemlərin hamisi bəlliidir. H.Ruhani AİB sammitində iştirak etdikdən sonra bu problemlərin heç birisi həll olunmayıcaq. Amma Qərbin İranın üstünə hückum çekməsi sürətlənəcəkdir".

RƏFIQƏ HÜSEYNÖVA

İlin sonundək Mərkəzi Bankın valyuta ehtiyatlarının idarə olunmasından əldə etdiyi gəlir 200 milyon dollara çatacaq

Cari ilin sonundək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının idarə olunmasından əldə etdiyi gelirlərin həcmi təxminen 200 milyon ABŞ dolları təşkil edəcək. AZORTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov sentyabrın 30-da jurnalistlərə açıqlamasında deyib.

"Həzirdə Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard dollardan çoxdur. Ehtiyatlarımızın bazara müraciət cüzi olduğunu üçün onlar konservativ şəkildə artır. Başlıca mənbə valyuta ehtiyatlarının idarə olunmasından əldə edilən gelirlərdir", - deyə E.Rüstəmov diqqətə çatdırıb.



Dünən Milli Məclisin payız sessiyasında ilk plenar icası keçirilib. Milli Məclisin Sədri Oqtay Əsədov payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Milli Məclisin 2019-cu ilin yaz və növbədənənar sessiyalarını uğurla başa vurdugunu bildiren parlamentin Sədri deyib: "Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmidə yerine yetirilib. Dövlətimizin başçısı İlham Əliyevin uzaqqorən daxili və xarici siyasetini parlament seviyyəsində dəstəkləmək üçün bütün lazımı tədbirlər görüllüb. Parlamentin 17 icası keçirilib, 214 qanun və qərar qəbul edilib.

Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Parlamentin yaz, növbədənənar sessiyalarında və sonrakı dövrde 35 ölkəyə 106 səfər həyata keçirilib. 42 xarici dövlətin və beynəlxalq təşkilatın 96 nümayəndə heyəti, yəni 834 nəfər Milli Məclisde olub.

Deputatlarımız Ukraynada və Qazaxistanda prezident seçkilərinin müşahidə ediblər.

Milli Məclisin xətti ilə Bakıda dörd beynəlxalq təşkilatın tədbirləri keçirilib, elecə də 12 parlament və 2 beynəlxalq təşkilatın sədrleri Milli Məclisde qonaq olublar".

Sədr diqqətə çatdırıb ki, bugün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanıb və müzakirə ediləcək. Bu sessiyada bir sıra zəruri aktaların qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının dövlət bündəsi haqqında qanun layihəsini və bündə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul edəcəyik. Sədr payız sessiyasında deputatlara uğurlar arzulayıb.

Oqtay Əsədov bildirib ki, bugündə mətbuatda haqqında gedən yazılarla bağlı deputat Rafael Cəbrayılov Milli Məclisə müvaciət edib.

Parlamentin Hüquq siyaseti və dövlət quruluğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, Milli Məclisin deputati, Hüquq siyaseti və dövlət quruluğu komitəsinin üzvü Rafael Cəbrayılov Konstitusiyaya uyğun olaraq özü mandatdan imtina etməsi barədə Milli Məclisə müraciət edib.

O, eyni zamanda, həm seçicilərindən, həm deputat həmkarlarından, həm de cəmiyyətdən üzr isteyərək istəfa vermək qərarına gəlib. Protokol qaydasında müraaciət Mərkəzi Seçki Komissiyasına göndəriləcək. Seçki Məcəlləsinə uyğun olaraq, MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edəcək.

Sonra iclasda Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunub. Milli Məclisin deputatları Fərəc Quliyev, Vahid Əhmədov, Nəsib Məhəməliyev, Musa Qasımlı, Musa Quliyev, Əli Məsimli, Qüdrət Həsənquliyev, Elmira



Milli Məclisin payız sessiyasının ilk icası keçirilib

Axundova, Azay Quliyev, Bəxtiyar Əliyev, Qənirov Paşayeva, Tahir Kərimli, Siyavuş Novruzov, Jalə Əliyeva, Xanlıqseyn Kazimli, Əflatun Amaşov, Məlahət İbrahimqizi payız sessiyasının qanunvericilik işləri planı barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər. Müzakirələrdən sonra qanunvericilik işləri planı səsə qoyularaq təsdiqlənib.

Sonra deputatlar "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 19 yanvar tarixli 460 nömrəli Konstitusiya Qanununun ləğvi barədə" Konstitusiya Qanununu (ikinci səsvermə) səsə qoyaraq təsdiqləyiblər. Bildirilib ki, yeni qanun qəbul olunduğuna görə əvvəlki qanun ləğv edilir.

Iclasda "Texniki tənzimləmə haqqında" qanun layihəsinin üçüncü oxunuşu barədə iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzdəzə məlumat verib. Komitə sədri ikinci oxunuşdan sonra layihə üzərində aparılmış işləri diqqətə çatdırıldıqdan sonra layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

"Əlet azad iqtisadi zonası haqqında" Qanunda dəyişiklik edilməsi barədə məsələni Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov təqdim edib. Bildirilib ki, təklif olunan dəyişikliyə görə Qanuna yeni 32-ci maddə əlavə olunur. Həmin maddədə deyilir ki, "Bu Qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun idare Heyəti formalasına qədər Azad Zona səlahiyyətli qurumun və idarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir". Dəyişiklik səsə qoyularaq təsdiqlənib.

Deputatlar "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilmesi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (ikinci oxunuş) məsələləri də təsdiqləyiblər. Bildirilib ki, bu dəyişikliklər bəzi anlayışların dəyişməsi ilə bağlıdır.

Sonra Hüquq siyaseti və dövlət quruluğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlər uyğunlaşdırma xarakterlidir. Bu dəyişikliklər də qəbul edilib.

"Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyaseti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlər uyğunlaşdırma xarakterlidir. Bu dəyişikliklər də qəbul edilib.

"Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyaseti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və "Məişət zoraklığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilmesi haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və Cəzaların icrası Məcəlləsində, Mıqrasiya Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi

da" qanunlarda dəyişiklik edilmesi barədə qanun layihəsi (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilmesi haqqında qanun layihəsi (birinci oxunuş) də "Uşaqların zərərlə informasiyadan qorunması haqqında" Qanuna uyğunlaşdırılır. Bununla bağlı dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Iclasda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanuna da təklif olunan texniki xarakterli dəyişiklik birinci oxunuşda təsdiqlənib.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi siğortası haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarda dəyişiklik edilmesi barədə (birinci oxunuş) Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziya-

fət Əsgərov məlumat verib. Bildirib ki, bu dəyişiklik silahlı birləşmələrə aid olmayan, lakin tərkibindəki bəzi qurumlarda hərbi xidmət nəzərdə tutulan dövlət orqanlarının hərbi qulluqçularının dövlət icbari şəxsi siğortasının və pensiya təminatının qorunmasına xidmət edir. Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Iclasda "Lombardlar haqqında" qanun layihəsinin ikinci oxunuşu barədə Milli Məclis komitə sədri Ziyad Səməzdəzə məlumat verib. Komitə sədri bildirib ki, layihədən bir sıra maddələr çıxarılb, yeni maddələr əlavə edilib. Layihədə lombard fəaliyyətinin həyata keçirilməsinin qaydaları, maliyyələşdirmə mənbələri, girov qoyulan və ya saxlanmaya qəbul edilən əşyaların qiymətləndirilməsi, lombardın nizamnamə kapitalı və digər məsələlər öz ekinci tapıb. Deputatlar bu qanun layihəsinə də ikinci oxunuşda qəbul ediblər.

Sonra "Yerin təki haqqında", "İstehsalat və məisət tullantıları haqqında", "Qaz təchizatı haqqında", "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" və "Energetika haqqında" qanunlarda dəyişiklik edilməsi barədə uyğunlaşdırma xarakterli məsələ də birinci oxunuşda təsdiq edilib.

Sonra bildirilib ki, "İnformasiya, informasiyalasdırma və inforasiyanın mühafizəsi haqqında", "Uşaq hüquqları haqqında", "Təhsil haqqında", "Reklam haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş), həmçinin onunla eyni zərfdə daxil olmuş "Kinematoqrafiya haqqında", "Kütüvə informasiya vasitələri haqqında", "Neşriyyat işi haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Telekomunikasiya haqqında" və "Teatr və teatr fəaliyyəti haqqın-

da" qanunlarda dəyişiklik ediləcək. Iclasda ayri-ayri məsələlərin müzakirəsi zamanı deputatlardan Aqil Abbas, Hikmət Məmmədov, İsa Həbibbəyli, Araz Əlizadə, Azər Badamov çıxış edərək qeyd və təkliflərinə veriblər. Bununla da Milli Məclisin payız sessiyasının ilk icası başa çatıb.

Rəfiqə Kamalqızı

Tarixi kənd müasir inkişaf mərhələsində

Babək rayonunun Kültəpə kəndində yeni sosial obyektlər istifadəyə verilib

Naxçıvan kəndləri bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Babək rayonunun Kültəpə kəndi də abadlaşdır, müasir infrastruktur yaradılıb. Bu il kəndin quruculuq tarixinə yeni səhifələr yazılib, məktəb binası, kənd və xidmət mərkəzleri, həkim ambulatoriyası tikilib, avtomobil yolu yenidən qurulub. Quruculuq işləri kənddə insanların rahat yaşayışına, təsərrüfat sahələrinin daha da genişlənməsinə səbəb olub.

Kültəpə kənd tam orta məktəbinin açılışı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən



AZERTAC-a bildirilib ki, sentyabrın 30-da Kültəpə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 360 şagird yerlik 3 mərtəbəli məktəb binası ən müasir tədris infrastrukturuna malikdir. Məktəbdə 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriaları, hərbi kabine, şahmat sənfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zali vardır. Məktəb zəngin kitabxanada fonduna malikdir. Hazırda kitabxanada 2024-ü dərslik və 2937-si bəddi ədəbiyyat olmaqla, 4961 kitab vardır. Eyni zamanda, təhsil ocağında yeni texnologiyaların tətbiqi diqqətdə saxlanılır, sürətli internete çıxış imkanı yaradılır, 19 kompüter, 3 elektron lövhəli sinif istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında" 2019-cu il 2 avqust tarixli Sərəncamına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəbləri ilə tarix muzeyi arasında interaktiv dərs keçirilib.

Ali Məclisin Sədri interaktiv dərsi izleyib. Gənclərin fiziki hazırlığı və hərbi-vətənpərvərlik təriyəsinin təşkili üçün lazımi şərait yaradılıb, idman zali və hərbi kabine istifadəyə verilib. Həmçinin şagirdlər fizika, kimya və biologiya laboratoriyalarında quraşdırılan avadanlıqlardan, eləcə də elektron dərsliklərdən istifadə edərək dəqiq elmləri daha yaxşı mənimseycəklər. Bildirilib ki, "Pille-pille" və "Debütdə buraxılmış səhv'lər aid 1000 oyun" kitabları dərs vəsaiti kimi şahmatın tədrisində səmərəliliyi xeyli artırır.

Ali Məclisin Sədri fiziki tərbiye və hərbi hazırlıq fənninin tədrisinə ciddi diqqət yetirilmesi, şagirdlərin kompüter biliklərinin artırılması barədə tapşırıqlar verib.

Sonra məktəbin pedagoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Kültəpə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ölükəmizdə həyata keçirilən islahatlar Azərbaycanı ümumdünya təhsil sisteminde qabaqcıl yelərə çıxarıb. Bu gün Azərbaycan savadlılıq seviyyəsi yüz faiz temin olunmuş ölkələr sırasındadır. Bütün bunların hamısı təhsil sahəsində görülmüş işlərin, müəllimlərin fəaliyyəti üçün yaradılan şəraitin nəticəsidir. Ölükəmizdə istər tam orta və peşə, istərsə də orta ixtisas, ali və akademik təhsil pillələri üzrə

li, tədrisin seviyyəsi yüksəldilməli, şagirdlər hərəkəli hazırlanmalıdır. Kültəpə kənd tam orta məktəbinin direktoru Ruqiyə Məmmədova çıxış edərək deyib ki, məktəb evvəller köhnə və şəraiti olmayan binada fəaliyyət göstərirdi. Müasir məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi. Kollektivimizin arzusu reallığa çevrilib. Yaradılan şəraitdən səmərəli istifadə edərək savadlı və vətənpərvər gənclər yetişdirilməsi üçün çalışacaq, etimadı doğruldacaq. Ruqiyə Məmmədova kollektiv adından minnətdarlıq edib.

Gənc müəllim Aytən Nağısoy minnətdarlıq edərək deyib: "Kültəpə kənd məktəbinin müəllimləri müasir infrastruktura malik binada işləyəcək, şagirdlərimiz hərəkəli təhsil alacaqlar. Bundan böyük diqqət ver qayğı ola bilmez. Yüksek şərait təhsil işçiləri qarşısında mü hücum vəzifələr qoyur, müəllimləri daha yaxşı işləməyə ruhlandırır, mesuliyyətimizi daha da artırır. Muxtar respublikada gənclərin işlətəmin olunması da daim diqqətdə saxlanılır. Bunun neticəsidir ki, bu il keçirilən müsabiqədə yüksək nəticə əldə etmiş 100-ə yaxın müəllim orta məktəblərdə işlətəmin olunub. Həmin müəllimlərdən biri kimi mən də coğrafiya fənni üzrə Kültəpə kənd tam orta məktəbinde müəllimlik fəaliyyətinə başlamışam. Belə gözəl və yaraşıqlı məktəb binasında işləmək ən böyük arzum idi".

Binanın həyətində şəhid Həsən Şahverdiyevin büstü qoyulub, müəllim və şagirdlər üçün bufet, eləcə də fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb və abadlıq işləri görülüb.

Kültəpə Kənd Mərkəzi istifadəyə verilib

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Kültəpədə kənd mərkəzinin açılışını edib.

Bildirilib ki, kənd mərkəzində rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk teşkilatı, poçt bölməsi, arxiv və 66 yerlik zal yerləşir. Kitabxanada 4426 ədəbiyyat vardır. Onlardan 1666-sı latın, 2760-i isə kiril alifbası ilə çap olunmuş kitablardır. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb. Yeni Azərbaycan Partiyası Kültəpə kənd ərazi ilk teşkilatının 106 partiya üzvü vardır. Onlardan 25-i gənc, 45-i isə qadınlardır.

Rabitə evindəki 384 nömrə tutumlu ATS Kültəpə kəndində 192

Tarixi kənd müasir inkişaf mərhələsində

Babək rayonunun Kültəpə kəndində yeni sosial obyektlər istifadəyə verilib

abonentə xidmət edir. Hazırda kənddə 84 internet istifadəçisi vardır. Kənd yaşayış məntəqələrində baytarlıq xidmətinin nümunəvi təşkili ərzaq təhlükəsizliyinin təminatında və sağlam məhsul istehsalında mühüm amildir. Ona görə də kənd mərkəzində baytarlıq məntəqəsi üçün lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri tikiłənlərin qorunub saxlanılmasında və yaşıllıqların artırılmasında kənd inzibati ərazi dairesi üzrə nümayəndəliyin və bələdiyyənin üzərinə mühüm vəzifələr düşdürüyü bildirib, müvafiq tapşırıqlar verib. Həyətdə abadlıq işləri aparılıb, müasir suvarma və işıqlandırma sistemi çəkilib.

Sakinlərə hərtərəfli səhiyyə xidməti göstəriləcək

Muxtar respublikanın kəndlərində müasir tibbi avadanlıqlarla təchiz olunmuş həkim ambulatoriyalarının istifadəyə verilməsi insan amilinə göstərilən diqqətin daha bir ifadəsidir. Sentyabrın 30-da Kültəpə Həkim Ambulatoriyasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.

Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti otaq, o cümlədən baş həkim, stomatoloq üçün kabinə, doğuş, fizioterapiya kabinəsi, qeydiyyat otağı və aptek vardır. Elektron qeydiyyat sistemindən istifadə gələcəkdə icbari tibbi sığortanın tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, sentrifuqa, hemometr, qlükmətr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar qoyulub. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparıcı, ultrayüksək tezlikli cərəyanla müalicə aparıcı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilib. Bildirilib ki, bu ilin öten dövründə kənddə 16 uşaq doğulub.

Tibb bacısı Hürrü Həsənova yaradılan şəraitin tibbi xidmətin yüksək seviyədə təşkilinə imkan verəcəyini bildirib, kollektiv adından minnətdarlıq edib. Ali Məclisin Sədri səhiyyə xidmətinin keyfiyyətinin artırılması, eyni zamanda, həkim briqadalarının kəndə göndərilməsi, yaşı gruplarına görə qeydiyyat aparılması, uşaqların və hamile qadınların sağlamlığına ciddi diqqət yetirilməsi barədə tapşırıqlar verib.



Kültəpə kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin en mühüm cəhətlərindən biri də yolların abadlaşdırılmasıdır. Yenidən qurulan kənd yolları yaşayış məntəqələrinin inkişafında əsas vasitəyə çevrilib. Sentyabrın 30-da Kültəpə kənd avtomobil yolu istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, kənddə ti-kinti işləri aparıllarkən 8,9 kilometrlik avtomobil yolu da yenidən qurulub. Yol yatağı genişləndirilib, key-

fiyyəli asfalt örtük salınıb, 85 su keçidi qoyulub, 1325 metrik beton kanal çəkilib. Həmçinin 700 metr kənddaxili yol yenidən qurulub, qum-çınqıl qatı verilib.

Kültəpədə xidmət mərkəzi fəaliyyətə başlayıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Kültəpə kəndində xidmət mərkəzinin də açılışını edib. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, et satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakın-

işə təmin olunub. Mağazada əsasən yerli məhsullar satışa çıxarılır. Xüsusilə kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsul-lara üstünlük verilir.

Mərkəzə tanışlıdan sonra sakinlərlə görüş olub. Ali Məclisin Sədri Kültəpənin abadlaşan kəndlər sırasına qoşulduğunu bildirib,

dən səmərəli istifadə etmeli, torpaqları ekməli, bol məhsul istehsal etmeli, təsərrüfatları genişləndirməli, yaşıllıqlar artırılmalıdır. Kültəpə kəndi muxtar respublikamızın, ölkəmizin ərzaq təhlükəsizliyinin və inkişafının təmin olunmasına yaxındınlı iştirak etməlidir.

Kənd ağısaqqalı, "Şöhrət" or-



bu münasibətlə sakinləri təbrik edərək deyib: Muxtar respublikanın kənd, qəsəbə və rayon mərkələrinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb. Kültəpə kənddə müasir yaşayış məntəqəsinə əvvəlmişdir. Kənddə yaradılan şərait, tikiłənlə sosial obyektlər sakinlərə rahatlıq götərecəkdir. Tikmək, qurmaq işin bir tərefidir, onların qorunması isə kənd sakinlərinin üzərinə düşən vəzifədir. Abadlaşan yaşayış məntəqələrində İctimai Nəzarət Şuraları yaradılmalı, həmin şuranın üzvləri inzibati ərazi dairesi üzrə nümayəndəlik, bələdiyyə və sahə müvəkkili ilə birlikdə kəndin təmizliyinin, abadlığının, yaşıllıqlarının qorunmasını və artırılmasını diqqətdə saxlamalıdır.

Ali Məclisin Sədri deyib: Kültəpə kəndinin məhsuldar torpaqları var. Bir neçə il bundan əvvəl kəndin su problemi də həll olunub. Bu gün kənddə yeni sosial obyektlər yanaşı, həm də müasir rabitə sistemi istifadəyə verilir. Artıq Kültəpə müasir Azərbaycan kənidir. Ona görə də sakinlər yaradılan şərait-

denli Həsən Həsənov çıxış edərək deyib: Kültəpə kəndinin inkişafı daim diqqətdə saxlanılıb. İki il bundan əvvəl kəndə yeni su kanałının çəkilməsi torpaqların su teminatını xeyli yaxşılaşdırıb. İndi həmin sahələrdə dənli bitkilərlə yanaşı, bostan və digər kənd təsərrüfatı məhsulları da yetişdirilir. Bu gün isə Kültəpə kəndi qəsəbə si-masındadır. Kənd yolları asfaltlanıb, məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikiłib, rabitə və elektrik xətləri yenilənilib. Bütün bunlar insanların rahat və təhlükəsiz yaşayışına xidmət edir. Həsən Həsənov yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq edib.

Kənddə yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. 803 metr yeni fiberoptik və 1200 metr yeraltı rabitə xətti çəkilib, 3 transformator yarılmastası yenidən qurulub. Bundan başqa 10 kilovoltluq elektrik xətləri yenilənilib, 7600 metr qaz xəttinin yeri dəyişdirilib, artezian quyusu qazılıb.

YAP Səbail rayon təşkilatı Beynəlxalq Ahıllar Günü münasibəti ilə aksiya keçirib

Dünen YAP Səbail rayon təşkilatı Beynəlxalq Ahıllar Günü münasibəti ilə aksiya keçirib. Aksiya çərçivəsində sentyabrın 30-da YAP Səbail rayon təşkilatının gənc fealları rayonun Badamdar qəsəbəsi, 20-ci yaşayış sahəsi və Bayıl ərazisində yaşayış kimsəsizlər, tənha qocalara, yataq xəstələrinə, əlli lərə, mühərbiə veteranlarına baş çəkdilər, xüsusi diqqət və qayğıya ehtiyacı olan rayon sakinlərini narahat edən problemlərlə maraqlandılar, onlarla zəruri ərzaqlardan ibarət bağ-



lamalar təqdim etdilər.

YAP Səbail rayon təşkilatının gəncləri bildiriblər ki, yaşılı nəslə, xüsusən də, ahıllara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünkü yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyə olunması üçün bunlar vacib şərtlərdən biridir.

Eyni zamanda, vurğulanıb ki, ölkə Prezidenti İlham Əliyev tərefində ahıllara diqqət, qayğı və sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə çoxlu sayıda sərəncamlar imzalanıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da

ahılların ən böyük qayğıkeşidir. Onun təşəbbüsü ilə ahıllar, mühərbiə veteranları ilə görüşlər keçirilir və onların sağlamlığı diqqətdə saxlanılır.

Ziyarət olunan şəxslər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını bildiriblər.

RƏFIQƏ HÜSEYNOVA

Nəsimi rayonunda Beynəlxalq Ahıllar Günü münasibətilə ilə xeyriyyə aksiyası keçirilib

Azərbaycan xalqının mədəniyyətində və milli dəyərlərində böyük rəmzlərdir. Böyükənlər hörmət, xüsusi, aqsaqqallara və ağıbircəklərə diqqət, qayğı və sevgi ən əsas dəyər kimi təhlükə edilir. Böyükənlər hörmət insan əxlaqının və tərbiyəsinin ana xəttini təşkil edir. Dünyada bu dəyərlərin təhlükə məqsədilə BMT hər il 1 oktyabr tarixini Beynəlxalq Ahıllar Günü kimi qeyd edir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı ölkəmizdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər



Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, çox böyük və misilsiz işlər görür.

Yeni Azərbaycan Partiyası da, bu ənənələrə sadıq qalaraq, hər il bu gün münasibəti ilə ümumrespublika tədbirləri həyata keçirir. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı bu münasibətlə rayon ərazisində yaşayış və qayğıya ehtiyacı olan ahıllara baş çəkmiş və onları ehtiyacları olan zəruri ərzaqla təmin etmişdir.

Səmimi keçen görüşdə ziyarət olunan ahıllar belə bir gündə ziyan edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırılmışlar. Ahil şəxslər peşə olduğunu bildiriblər.

Azərbaycanda ahil insanlara dövlət qayığının ildən-ilə artdığını bildirən ahıllar göstərilen diqqətə görə ölkə Prezidenti İlham Əliyev və öz minnətdarlıqlarını ifadə ediblər.

Hər bir görüşün sonunda ahıllarla birgə xatirə fotosu çəkdirilib.

Nəzakət ƏLƏDDİNQIZI

YAP Binaqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib

Dünen Yeni Azərbaycan Partiyası Binaqədi rayon təşkilatında partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib. Görüşü giriş nitqilə ilə açan YAP Binaqədi rayon təşkilatının sədri Ramiz Göyüşov son illər ölkəmizdə həyata keçirilən uğuru siyasetdən, bunun mentiqi nəticəsi olaraq, bütün sahələrin inkişafına hədəflənmiş islahatlardan danışır. Əhalinin sosial şəraitinin, rıfah halının daha da yüksəldilməsi, onların mövcud problemlərinin həlli, daxili ictimai-siyasi sabitli-



yin təmin olunması və s. istiqamətində görülən işlərdən söz açıb. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev də, çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu siyasetin mərkəzində xalq dayanır, vətəndaşlar dayanır. Bütün görülen işlər, məhz xalqımızın maraqlarının, onlara layiqli həyat şəraitinin təminatına hesablanıb. Məhz görülen işlər nəticəsində dövlət başçısının xalq arasında nüfuzu durmadan artır, xalqın inam və etimadı zamanla daha da möhkəmlənir.

R. Göyüşov, son illər ərzində, partiyaya üzv olmaq üçün müraciət etmiş şəxslərlə rayon təşkilatında görüşlərin keçirildiyini, namizədlərlə şəxsən səhəbtlərin, müxtəlif mövzular ətrafında fikir mübadiləsinin aparıldığı qeyd edib. Səhəbə zamanı həmin şəxslərin Prezident İlham Əliyevi dəstəklədiklərini, məhz bu dəstəyin ifadəsi olaraq, YAP sıralarına qoşulmaq arzusunda olduğunu bildirib.

Görüş diskussiya şəraitində davam etdirilib.

ZÜMRÜD BAYRAMOVA

YAP Suraxani rayon təşkilatı xeyriyyə aksiyası keçirilib

1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə, Yeni Azərbaycan Partiyası Suraxani rayon təşkilatı rayon ərazisində yaşayış yaşılı və azteminatlı sakinlərin evlərinə gedərək, onları ziyarət ediblər. Görüş zamanı rayon təşkilatının əməkdaşları və gənclər birliliyinin fealları ahil sakinlərin qayğıları ilə yaxından maraqlanmış, onların gündəlik ehtiyaclarını öyrənmişlər. Xeyriyyə aksiyası çərçivəsində YAP Suraxani rayon təşkilatı tərefindən ahil sakinləre



sovqatlar təqdim edilmişdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasetinin mərkəzində sosial məsələlərin həlli və vətəndaşların sosial müdafiəsinin gücləndiriləsi dayanır. Vətəndaşların sosial müdafiəsinin gücləndiriləsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şərait yaradılıb ki, bu da, Azərbaycan dövlətinin apardığı siyasetin mühüm principlərindəndir. İnsan sağlamlığı və onun hərtərəfi təminatı istiqamətində ardıcıl işlər görülür.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahıllara qayğısı da böyük rəğbətlə qarşılıdır. Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahıllar, mühərbiə veteranları ilə görüşlər keçirilir və onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günümüzə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Fealiyyətini daim sosial istiqamətləri prioritet elan edən YAP sosial-iqtisadi inkişafla bağlı, davamlı olaraq, müxtəlif layihələr həyata keçirir. Növbəti dəfə keçirilən aksiya çərçivəsində ahil insanlara böyük sevinc hissi yaşadılib. Suraxani rayon ərazisində yaşayış ahıllar da bu diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Zümrüd BAYRAMOVA

BSU-da Beynəlxalq Tərcüməçilər gününə həsr olunmuş dəyirmi masa keçirilib

Sentyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) Elmi-tədqiqat layihələri laborotriyasının tərcümə və leksikografiya bölməsinin təşkilatçılığı ilə Beynəlxalq Tərcüməçilər gününə həsr olunmuş "Müsəir tərcümənin aktual problemləri: tədris, nəzəriyyə, təcrübə" adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraq Beynəlxalq Tərcüməçilər Günü nü xüsusi bayram kimi qeyd olunmasını yüksək dəyərləndirib, peşəkar tərcüməçiləri bayram münasibətə tebrik edib. O bildirik, bu gün hər bir mədəni xalq üçün xüsusi bayramdır. Tarix boyu dünya elminə töhfələr veren alim və ziyanlarımızın əvəzsiz xidmətlərindən danışın N. Əliyeva qeyd edib ki, bu alimlərin dünya salnaməsinə düşməsi məhz tərcümə elminin inkişafı sayesində baş verir. N. Əliyeva deyib ki, Azərbaycanda dünya xalqlarının mədəniyyətinin tanınmasında, o cümlədən qadına məxsus dəyərlərin aşınmasına Puskinin, Lermontovun, Dostoevskinin, Saltikov Şedrinin əsərlərinin dillimizə tərcüməsinin böyük rolu var. O vurğulayıb ki, dünyəvi elm və təhsilin inkişafı, dünya mədəniyyəti ilə tanışlıq tərcümə sahəsi olmadan mümkün deyil. Rektor BSU-da uzun illər tərcümə mərkəzinin fealiyyət göstərməsini, bu mərkəzin mütəxəssisləri tərəfindən dünya ədəbiyyat incilərinin Azərbaycan dilinə peşəkarlıqla tərcümə edilməsini yüksək qiymətləndirib. Həmin mərkəzin həzirdə yeni Start ap layihəsi əsasında daha geniş istiqamətdə fealiyyət göstərdiyini deyən N. Əliyeva tərcümə istiqamətində qarşıdan duran planlardan da söz açıb.

BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov çıxışında vurğulayıb ki, respublika üzrə tərcüməçilik sahəsinə BSU-da tədris olunan slavyan dilleri, o cümlədən yunan dili xüsusi töhfələr vere bilər. Qeyd edilən diller üzrə peşəkar tərcümə üçün məhz BSU-ya müraciət etməyin məqsədəyən olduğunu bildirən R. Novruzov tərcümə mərkəzləri ilə six əməkdaşlıq qurmağın əhəmiyyətini diqqətə çatdırıb.

BSU-nun tədris işlər üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, texnologiyanın inkişaf etdiyi müsəir dövrə ortaya çıxan tərcümə programları tərcümə prosesinin daha da asanlaşmasına şərait yaradıb. Əyani lügət vəsaitlərinin elektron formaya salınmasını məsləhət görən T. Cəfərov virtual şəkildə bu lügətlərin dəhaçox oxucu kütləsi qazanacağını bildirib. Onun sözlərinə görə, son illər ərzində BSU-nun bir çox istedadlı tələbəsinin tanınmış tərcümə mərkəzlərində işlətəmin olunması hələ artıb. Bu isə universitetin peşəkar tərcüməçi yetişdirməsinin göstəricisidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinə yanımında Dövlət Tərcümə Mərkəzinin Elm, Təhsil və Mədəniyyət şöbəsinin direktoru Etimad Başkeçid çıxışında müsəir tərcümə programlarının inkişafına baxmayaraq, hər zaman insan faktoruna əyani şəkildə ehtiyac yaradığını bildirib. Tərcüməçiliyin inkişafında praktik təcrübənin önemini xüsusi vurğulayan E. Başkeçid Azərbaycan Dövlət Tərcümə Mərkəzinin BSU ilə gələcəkdə tərcümə sahəsində vacib dərs vəsaitlərinin nəşrində müşterək əməkdaşlıq qurması fikri ni irəli sürüb.

"Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktorunun müavini Mahir Qarayev hazırladı. Əlkəmizdə keçmiş sovet dönməndən fərqli olaraq tərcümə sahəsində demokratiya hökm sürdüyüünü bildirib. Bu gün dilimizə tərcümə olunan kitablarda bədii və obrazlı təsvirin zəif olmasına səbəbini bəzi tərcümə-



çilərin Ana dilini dərindən bilməməsində görürlər.

Sonra BSU-nun Tərcümə fakültəsinin dekan müavini Sevinc Xudiyeva fakültədə ixtisaslaşma ve tədris prosesi, peşəkar kadrları həzırlığı barədə geniş məlumat verib.

Dövlət Tehlükəsizlik Xidmetinin (DTX) Heydər Əliyev adına Akademiyasının Xarici diller və ölkəsünnaslıq kafedrasının baş müdiri Nəsibe Abbasova qloballaşma dövründə multikultural idarəetmənin integrasiya prosesinə əvəriliyi, tərcümə sahəsində dünya oxucusunun zövqünün nəzəre alınmasının əhəmiyyəti, tərcümə sayesində dilimizdə yeni sözlerin yaranmasına ehtiyac yaranması ve digər məsələlər barədə söz açıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan dili kafedrasının müdürü, professor Rüstəm Kamal çıxışında tərcümə sahəsində ixtisaslaşma, sinxron tərcüməçilik barədə dənizşərəq bildirib ki, hazırda əlkəmizdə nəzəri baxımdan yeni tərcümə kitablarının nəşrine ehtiyac var.

BSU-nun Avropa dilleri kafedrasının professoru Qılınçxan Bayramov rus dilində ilk tərcümə kitablarının nəşrində BSU mütəxəssislərinin rolunu qeyd edib. Tərcüməçilik sahəsində işə qəbulun əyani şəkildə aparılmasıın tərəfdarı olduğunu deyən alim habelə insan adlarının onun mənsəb olduğu əlkənində yazılışını məsləhət görüb. "Dədə-Qorqud", "Koroğlu" dəstanlarının dünya dillərinə düzgün şəkildə tərcümə edilməsinin, o cümlədən Dağılıq Qarabağ problemi ifadesinin Azərbaycan dilində olduğu şəkildə digər dillərdə də saxlanmasıın vacibliyini vurgulayıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Beynəlxalq Əlaqələr departamentinin direktor müavini Fikrət Doluxanov çıxışında televiziyyada efirə gedən bədii və sənədli filmlərin Azərbaycan dilinə tərcümə olunmasında daim peşəkar kadrlara ehtiyac yarandığını deyərək BSU-da hazırlanın gənc kadrlarla əməkdaşlıq etmək təklifini irəlli sürüb.

BSU-nun Azərbaycan multikulturalizmi və ölkəsünnaslıq kafedrasının müdürü, dosent İbrahim Quliyev AMEA-nın uzun illər Azərbaycanda tərcümə mərkəzi rolunu oynadığını diqqəti çəkib. O bildirib ki, hazırda Azərbaycanda Cəlaləddin Ruminin əsərlərinin, o cümlədən "Şəms Divanı"nın tərcüməsinə xüsusi ehtiyac var. İ. Quliyev qeyd edib ki, bədii əsərlərdən fərqli olaraq elmi əsərlərin tərcüməsi tərcüməçiden ciddi mütəxəssis olmağı tələb edir.

Tədbirdə çıxış edən "Şəms" Tərcümə mərkəzinin direktoru Nəsimi Həsənov, "Avrasiya" Tərcümə mərkəzinin direktoru Nərimə Hüseynova yeni nəslin müsəir texnologiyaya uyğunlaşmasının vacibliyini qeyd edərək BSU ilə gələcəkdə əməkdaşlıq qurmağın vacibliyini diqqətə çatdırıblar. BSU-nun Elmi-tədqiqat layihələri laborotriyasının tərcümə və leksikografiya bölməsinin müdürü Kamran Hacıyev laborotriyanın gələcək planlarından danışır, səsləndirilən fikirlərin gələcəkdə laborotriyanın fealiyyətində nəzəre alınacağını bildirib.

Zümrüd

Ahıllar Günü ilə bağlı Pirallahi rayonunda görüş keçirilib

Dünən Pirallahi rayonunda Heydər Əliyev Fondunun dəstəyi və Yeni Azərbaycan Partiyası Pirallahi rayon təşkilatının birgə təşkilatçılığı ilə "1 Oktyabr Beynəlxalq Ahıllar Günü" münasibətilə tədbir keçirildi.

Pirallahi rayonunda yaşayan ahıllar, idarə, müəssisə və təşkilat rəhbərlerinin iştiraki ilə keçirilən tədbiri giriş



sözü ilə açan Pirallahi rayon icra hakimiyyətinin başçısı Vasif İmanov ölkəmizdə ahlı insanlara göstərilən dövlət qayğıından danışdı: "BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi ilə bağlı Qətnamə"yə əsasən, 1 oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis olunmuşdur. 1993-cü ildən başlayaraq hər il oktyabrın 1-i respublikamızda Beynəlxalq Ahıllar Günü silsilə tədbirlərə qeyd edilir. Məqsəd ahlı vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək, imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Azərbaycan dövləti tərefində ahıllara həmişə xüsusi diqqət və qayğı göstərir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Qanunu imzalamışdır".

Yeni Azərbaycan Partiyası Pirallahi rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti Mehriban Əliyevanın ahlı insanlara qayğıından danışdı: "Həqiqət də ahıllara hörmət və qayğı hər bir bəşər övladının daxilindən gələn əxlaçı dövründə heç nəyə qadir olmadığını düşünmək isə səhv yanaşmadır. Lap qədim zamanlardan ağısaqqal, ahlı insanlar ən hörməti və müdrik adamlar hesab olunublar. Qocaların ən böyük sərvəti isə onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür".

H. Şikarov onu da bildirib ki, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fonduun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın Birinci Xanımının təşəbbüsü ilə fondda ahıllar, mühərbiə veteranları ilə görüşlər keçirilir, onların qayğı və problemləri öyrənilir və sağlamlıq imkanları diqqətdə saxlanılır.

Yeni Azərbaycan Partiyası Pirallahi rayon təşkilatı gənclər birliyinin sədri Rüfət Əhmədov gənclərin ahılların həyat təcrübəsindən yararlanıqlarını vurğuladı.

Pirallahi rayon Ağsaqqallar Şurasının sədri Fazıl Məhəmmədov çıxış edərək, yaşılı insanlara göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə təşəkkürün bildirdi.

Rəsmi hissənin sonunda bir qrup ahlı insan Pirallahi rayon təşkilatının fəxri fərمانları ilə təltif olundular.

Tədbir Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin "Köhnə Baki" ansamblının solistlərinin ifasında mahnı və rəqs nömrələri ilə davam etdi.

Rövşən

Şamaxı rayonunda Ahıllar Günü ilə bağlı aksiya keçirilib

Dünən Şamaxı rayon icra hakimiyyəti YAP Şamaxı rayon təşkilatının birge iştirakı ilə 1 Oktyabr Ahıllar Günü ilə bağlı "Aztəminatlı ailələrə qayğı" aksiyası keçirib. Aksiya zamanı rayonun kimsəsiz, əlil şəxslərinə və aztəminatlı ailələrlə yaşadıqları yerlərdə görüşlər keçirilib, onlara zəruri ərzaq və digər məhsullardan ibarət yardım edilib.

Görüşdə qeyd olunub ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasetin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ilde iqtisadiyyatın inkişafında əldə edilən naiyyətlər bu məqsədin uğurla realaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasetinin başlıca istiqamətlərindən biridir. Xüsusi də, ölkə iqtisadiyyatında həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etmək bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanları açıb. Vurğulanıb ki, rayon rəhbərliyi və YAP rayon təşkilatı, mütəmadi olaraq, belə tədbirlər keçirilir və bundan sonra da keçiriləcək.

Görüşlərdə, o da qeyd edilib ki, həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə, qayğı ilə əhatə olunmalarına töhfə verməklə yanaşı, onlarda xoş əhval-ruhiyyə yaşatmaq məqsədi daşıyır.



R.HÜSEYNÖVA

1 oktyabr 2019-cu il

Tehranla Bakı arasında qarşılıqlı faydalı ve bərabərhüquqlu əməkdaşlıq xətti Ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Prezident İlham Əliyev həmin xətti uğurla inkişaf etdirir. İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri öz bəhrəsini verir. Hazırda iki qonşu və dost ölkə arasında yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı etimad mühiti mövcuddur. Lakin təcrübə göstərir ki, bir sıra mənfur dairələr bu iki müsəlman ölkəsi arasında ixtilaflar yaratmaq planlarından əl çəkmirlər. Son zamanlar bunun təzahürləri özünü göstərir. Livan və İranın bezi mətbu və şəbəkə resurslarında Bakı və Tehran arasında narazılıq yaratmağa xidmət edən müəyyən informasiyalar yayılıb. Ekspertlər hesab edirlər ki, erməni lobbisi bu istiqamətdə fəallığıni artırmağa çalışır. Bununla yanaşı, Ermənistən hakimiyyəti də da pozucu fəaliyyətindən qalmır. Neticədə, bütövlükde regionun geosiyasi dinamikası təhlükəli və riskli çalarlar almağa başlayır. Yaradılmışaqla işlənilən qeyri-müəyyənlilik, sözsüz ki, bütün Cənubi Qafqazda sabitliyə və əməkdaşlışa zərbə vura bilər. Bu kontekstdə biz, Ermənistənin və erməni lobbisinin təxribatçı davranışları fonunda regional geosiyasi proseslərdə baş verə biləcək mümkün mənfi tendensiyalar üzərində geniş dayanmağa ehtiyac görülür.

Dağıdıcı fəaliyyət: erməni lobbisi və rəsmi İrəvanın təhlükəli addımları

İran etrafında yaradılmış gərginlikdən istifadə edərək bir sıra qüvvələr regionda qarışılıq meydana getirməye çalışırlar. Amerika-İran münasibətlərində risklərin artması fonunda bu, çox təhlükəlidir. Çünkü region istənilən an partlaya biləcek barit çələyi halına gələ bilər, bu isə total anarxiyaya gətirib çıxarar. Bu bağlılıqda İranla həmsərhəd olan müsəlman dövlətləri bir-biri ilə düşmən etmək siyaseti də özünü göstərir. Bu baxımdan müəyyən dairələr hazırda üç istiqamətə fəallıq göstərirlər.

Birinci, İran-Türkiyə münasibətlərini pozmağa çalışırlar. Çünkü Türkiye İrana böyük dəstək nümayiş etdirir və Amerikanın tətbiq etdiyi sanksiyalara qoşulmur. Prezident Recep Tayyib Erdoğan son ABŞ səfərindən sonra da bəyan etdi ki, Türkiyənin İrana münasibəti dəyişməyəcək. Yeni Ankara-Tehranla qarışılıqlı faydalı əməkdaşlıq xəttini inkişaf etdirəcək. Buraya təbi ki, Suriyada əməkdaşlıq da daxildir.

İkinci, İranla qonşu Asiya ölkələri arasında ixtilaf yaratmağa cəhd göstərirlər. Bu, Mərkəzi Asiyada Türkmenistan-Tacikistan, Qırğızıstan-Tacikistan, Özbəkistan-Tacikistan munaqışlərini yaratmağa yönəlmüş cəhdəldir. Buraya Yaxın Şərqi terror qruplarının Əfqanistana köçürülməsi neticəsində yeni terror dalğası yaratmaq da daxildir. Artıq təhlükəsizlik xidməti orqanları bu bərədə xəbərdarlıq edirlər. Terrorçuların Mərkəzi Asiya ölkələrinə sızma cəhdlerinin artdığı müşahidə edilir.

Üçüncüsü, İranla Azərbaycanın arasını vurmağa çalışanlar da mövcuddur. Məsələnin bu tərəfi bizim üçün çox önemlidir. Məsələ yalnız qonşu və dost İran ilə münasibətlərin pozula bilməsi ilə bağlı deyil, burada həm də Ermənistən xüsusi geosiyası möqsəd güdməsi də nəzəre alınmalıdır. Çünkü həmin təxribatlar esas olaraq İrəvanın gəlir. Onun ilk əlamətlərindən biri Nikol Paşinyanın İrana sefəri zamanı "Qarabağ Ermənistandır" şüarı fonunda erməni baş nazirin foto çekildirməsi oldu. Azərbaycan tərəfinin ciddi etirazları nəticəsində təxribatçı prosesin karşısına alındı. Lakin sonra aydın ol-

Azərbaycan-İran münasibətləri: təxribatçı qüvvələrin yeni planları fonunda



The screenshot shows the homepage of the NEW TIMES website. The main banner features a black and white photograph of a large crowd at a political rally in Azerbaijan. The banner text reads: "THE THINKING OF FUTURE BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ". Below the banner is a navigation menu with categories like SİYASƏT, GEOSİYASƏT, İQTİSADİYYAT, BEYNƏLXALQ MÜNASİBƏTLƏR, GLOBAL PROSES'LƏR VƏ TREND'LƏR, MÜSAHİBƏLƏR, ŞƏRH'LƏR, KİBER MƏKAN, and a search bar. The main content area has a sub-menu for BEYNƏLXALQ TƏŞKİLATLAR, listing AVROPA, ASİYA, AMERİKA, AFRİKA, and AVSTRALİYA VƏ OKEANIYA. To the right, there are columns for MÜSAHİBƏLƏR (with a photo of Mark Esper), Aktual (with a photo of Donald Trump), Səfərlər (with a photo of Recep Tayyib Erdoğan), and Diplomatik guşa (with a photo of a book). Social media icons for Facebook, Twitter, and VK are also present.

Azərbaycan-İran münasibətləri: təxribatçı qüvvələrin yeni planları fonunda

Tehranla Bakı arasında qarışılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq xətti Ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Prezident İlham Əliyev həmin xətti uğurla inkişaf etdirir. İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri öz bəhrəsini verir. Hazırda iki qonşu və dost ölkə arasında yüksək səviyyədə əməkdaşlıq və qarşılıqlı etimad mühiti mövcuddur. Lakin təcrübə göstərir ki, bir sıra mənfur dairələr bu iki müsəlman ölkəsi arasında ixtilaflar yaratmaq planlarından əl çəkmirlər. Son zamanlar bunun təzahürləri özünü göstərir. Livan və İranın bezi mətbu və şəbəkə resurslarında Bakı və Tehran arasında narazılıq yaratmağa xidmət edən müəyyən informasiyalar yayılıb. Ekspertlər hesab edirlər ki, erməni lobbisi bu istiqamətdə fəallığıni artırmağa çalışır. Bununla yanaşı, Ermənistən hakimiyyəti də da pozucu fəaliyyətindən qalmır. Neticədə, bütövlükde regionun geosiyasi dinamikası təhlükəli və riskli çalarlar almağa başlayır. Yaradılmışaqla işlənilən qeyri-müəyyənlilik, sözsüz ki, bütün Cənubi Qafqazda sabitliyə və əməkdaşlışa zərbə vura bilər. Bu kontekstdə biz, Ermənistənin və erməni lobbisinin təxribatçı davranışları fonunda regional geosiyasi proseslərdə baş verə biləcək mümkün mənfi tendensiyalar üzərində geniş dayanmağa ehtiyac görülür.

du ki, məsələ bununla məhdudlaşdırır.

İranda ermənilərə məxsus müxtəlif xeyriyyə cəmiyyətləri Azərbaycanın işğal olunmuş ərazilərinə yardımçılar göstərməyə başladılar. Onlardan biri "Tavanik" (2014-cü ildə yaradılıb) Azərbaycanın işğal altında olan ərazilərdə layihələr həyata keçirir. Bu təşkilatın üzvləri işğal altındaki Azərbaycan torpaqlarına səfərlər edirlər. Həmin hadisələr erməni KİV-lərində geniş işlənilər. Bundan başqa, "Tavanik" sosial şəbəkələrdəki səhifələri vasitəsilə daim Azərbaycanla İranın münasibətlərini sarsıtmaya çalışır. Müxtəlif yalanlar uydurur, şayiələr yayar və iki dövletin bir-birinə şübhə ilə yanaşmasına səbəb ola bilən addımlar atırlar. Onu da vurğulamaq lazımdır ki, Ermənistən İrəvəndəki səfərləri "Tavanik"ın üzvləri ilə mütəmadi görüşlər və tədbirlər keçirir. Deməli, həmin təşkilata, əslində, Ermənistən nəzarət edir. İran üçün bu, ciddi siqnal olmalıdır. Dünyanın hər yerində nailiyyətə fəaliyyət göstərən İran gizli servisinin bu məsələdəki passivliyi düşündürür.

Bu yaxınlarda isə erməni tərəfi yeni bir təxribat prosesinin əsasını qoyaraq İran şəmasında vurulan pilotsuz teyyarənin Azərbaycana məxsus olduğu haqqında yalan informasiyalar yayıldı. Maraqlıdır ki, bu məsələ Livan mətbuatında da daha çox işirdilib. İranda da müəyyən informasiyalar yayılır. Ekspertlər hesab edirlər ki, bu hadisələrin arxasında İrandakı və Livanın erməni lobbisi dayanır. Tamamilə mümkün haldir. Lakin burada yalnız erməni faktorunu nəzərə almaq yarımqiqliq olmalıdır. Görünür, İranda və Livanın bəzi dairələrin marağında vardır ki, Azərbaycanı pis vəziyyətə salınlar. Bunun da səbəbi aydındır.

Bakı və Tehran ayıqdır: iki müsəlman dövlətin bir-birinə dəstəyi

Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, müstəqil xərici siyaset yerdidir, dövlət suverenliyini tam təmin edə bilir. Bu məqam da məlum dairələrin xoşuna gəlmir. Azərbaycanı özüne tabe etdirmək istəyənlər

iran ve Livanın əlaltılarının xidmətindən yarananmağa çalışırlar. Bunun region üçün mənfi fəsadlarının ola biləcəyi şübhəsizdir. Çünkü istenilən halda iki qonşu və dost dövlət arasında hər hansı anlaşılmazlığın meydana gəlməsi bütövlükde regiona təsir göstərəcək. Məsələ ondan ibarətdir ki, İran regionun güclü dövlətidir, Azərbaycan da bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və aktiv iştirakçısıdır. O cümlədən ölkə Şərqi-Qərb və Şimal-Cənub dəhlizində xüsusi rola malikdir.

Azərbaycan Şimal-Cənub dəhlizi layihəsində İranla ciddi əməkdaşlıq edir. Xəzər dənizinin statusunun müəyyenləşməsində ölkələr arasında əhəmiyyətli təmaslar vardır. İranla Azərbaycanın əməkdaşlığı həm ikitirəlli xarakter daşıyır, həm də "Yeni İpək Yolu" layihəsi çərçivəsində yeni məzmun kəsb etməkdər. Birləşmələr, İran Azərbaycanın təklif etdiyi üçtərəflı əməkdaşlıq modelində xüsusi yer tutur. Azərbaycan, İran və Rusiya prezidentləri mütəmadi olaraq həmin model çərçivəsində görüşlər keçirirlər. Bundan da bütün region faydalana bilər.

Hazırda Rusiya-Azərbaycan-İran əməkdaşlığı regional sabitliyin təmin edilməsində ciddi rol oynayır. Hər üç ölkənin liderləri bu istiqamətdə irəli getməyin vacibliyini vurğulayırlar. Deməli, Azərbaycan-İran münasibətləri ancaq iki ölkənin sərhədləri ilə məhdudlaşan hadisə deyil - o, regional təhlükəsizliyin mühüm hissəsidir.

Bunlardan başqa, Azərbaycanla İranı tərəfə və ənənələr birləşdirir. Hazırda İranda milyonlarla azərbaycanlı yaşayır. Ermənistən İran arasında hər hansı yaxınlaşmaçı azərbaycanlıların ayağına yazmağa çalışanlar da az deyil. Onlar KİV-də belə təsəssürat yaradırlar ki, azərbaycanlılar özləri bir-birinə zərbe vururlar. Yeni bir xalq və millet kimi özlərinə qəsd edirlər. Təbii ki, bu primitiv və kobud izahı Azərbaycan xalqı redd edir. Azərbaycanlılar kimin kim olduğunu çox gözəl bilirlər. İran-Ermənistən əməkdaşlığını inkişaf etdirməyə hənsi dairələrin çalışdığı da sərr deyil. Lakin sadə insanlar müəyyən anlarda təxribata uyaraq, lazımsız hərəkətlər edə bilərlər. Bu səbəbdən erməni təbli-

ğatının bu çırkınlığı üzə də ifşa olunmalıdır.

Nəhayət, burada rəsmi İrəvanın bir güzil məqsədini də açıq demək gərəkdir. Ermənistən rəhbərliyi təcavüzkar siyasetini örtbasdır edib, diqqəti başqa səmtə yönəltməklə həm özünü, həm də işgəlin ömrünü uzatmağa cəhd göstərir. Onlar hesab edirlər ki, İranla Azərbaycanı bir-birinə düşmən etsələr Dağılıq Qarabağ arxa plana atılacaq. Dünya üçün bu iki dost ölkənin münasibətlərinin normallaşması daha önemli məsələ kimi qəbul ediləcək. Bununla da Ermənistən hem özünü proseslərdən kənarə çəkir, həm də müsəlman dünyasında ziddiyətlər yaratmaq imkanı eldə edir.

Əlbəttə, bu çırkınlığın da puç olmasına labüddür. Çünkü İran və Azərbaycan dövlətləri kifayət qədər ayıq, güclü və işlərini bilişdirirlər. Onlar Ermənistən bədxah niyyətlərinin reallaşmasına imkan verməzler.

Beləliklə, Cənubi Qafqazda erməni təxribatçı mövcud geosiyasi mənzərəni xeyli dərəcədə yeni risklərə atır. Ermənistən dağıdıcı və qeyri-konstruktiv siyaseti ilə region dövlətləri arasında nifaq salmağa çalışır. Bu, zətən, erməni xisətinə həmişə xas olmuş xüsusiyyətdir. Onun hazırda məhz yuxarıda vurğulanın aspektlə təzahür etməsi isə regional təhlükəsizlik və əməkdaşlıq baxımından təhlükəli möqamdır.

Həm də ona görə ki, bir sıra dövlətlər regionda vəziyyəti mürekkebələşdirmək üçün fürsət gözləyirlər. Onlar əsas olaraq müsəlman ölkələri və xalqlarını bir-birinə düşmən etməyə cəhd göstərirlər. Deməli, indi regionda müsəhədə edilən dağıdıcı addımlarda başqa faktorlarla yanaşı, bir islamofobiya əlaməti də mövcuddur.

Bütün bunlar regionda həm də informasiya savaşının daha da intensivleşməsinin elamətidir. Azərbaycan müstəqil siyasetində, təbii ki, davam edəcək. Eyni zamanda, Azərbaycan informasiya müharibəsində uğur eldə etməkdədir. Prezident İlham Əliyevin tapşırığı ilə hücum taktikasının seçilmesi öz səmərəsini verməkdədir. Bu səbəbdən Ermənistən yeni təxribat planlarının hamisini puç olacağı tam ayındır.

Newtimes.az

Müsavat-AXCP çözülmən çarəsiz "xəstəlik"

Və ya rüsvayçı tarixə söykənən acı həqiqətlər

Azərbaycanda hər seki-öncəsi AXCP-Müsavat qarşidurması özünü da-ha qabarıq şəkildə bürüze verir. Hətta bu faktorun bir ənənə şəklini alması iddiaları da özü-nü kifayət qədər doğruldub. Bu, bir daha sübut edir ki, on-larda ümumi maraqlar deyil, şəxsi maraqlar hər şeydən üstün olduğuna görə, həmin partiyalar arasında davamlı gərginlik yaşanır.

Beləliklə, aydın olur ki, AXCP ve Müsavat partiyaları arasında qarşidur-malar əbədi olaraq davam edir. 1992-ci ildən başlayaraq, AXCP-Müsavat arasında gözle görünməsə də, bəzi hallarda, daha kəskin xarakter alan qarşidurma mövcuddur. Xüsusilə, qeyd etmək mürkündür ki, ənənəvi qarşidurmalar hələ "Yurd" qrupunun daxilindən qaynaqlanaraq, hazırkı həd-də qədər inkişaf edib. Belə olduğu kimi, hələ 90-ci illerin ortalarında parça-lanmamış AXCP-nin tərkibində yaradılan "Yurd" a rəhbərliyi Ə.Kərimli edib. "Yurd"un əsas məqsədi Əbülfəz Elçi-bəyin siyasi arenadan kənarlaşdırılması, eləcə də, Əli Kərimlinin cəbhənin sükanı arxasına keçməsi ilə bağlı olub ki, bu istiqamətdə davamlı işlər aparılıb. Hətta mərhum Elçi-bəyin haqqında partiyaya məxsus "Azadlıq" qəzetində çirkin yazılar yazdırın Kərimli lideri barədə deyilməyəcək dərəcədə təhqir-lər səsləndirirdi. Belə olan halda, partiyanın parçalanması da labüb hala söy-kənirdi. Bu gün AXCP-nin bir neçə qanada - KXCP-yə, BAXCP-yə, "DİP"-ə, BQP-yə ayrılması arxasında da, məhz Əli Kərimli amilinin dayanması şübhə-sizdir.

Yarandığı gündən dağıdıcı düşər-gənin inhisarı uğrunda mübarizə ilə yadda qalan, şəxsi maraqların vasitə-cisine çevrilən fikir ayrıılıq, artıq tam aydınlığa qovuşduğu üçün, keçmiş "müttefiqlər" olan AXCP-Müsavat parti-yaları arasında savaş getdikcə qızış-maqdadır. Çünkü hansısa əməkdaşlıq nağılı, artıq partiya üzvlərinə belə inan-dırıcı görünmür. Mübarizə o qədər açıq müstəvidə gedir ki, sabiq başqan



i.Qəmbərlə AXCP sədri Əli Kərimli və onun ardınca, Arif Hacılının bir-birilərinə qarşı apardıqları kampaniya sırası partiya üzvləri tərəfindən də hiss edilir. Sosial şəbəkələrdə müsavatçılara Əli Kərimli haqqında, cəbhəcılərin isə Isa Qəmbər haqqında "meyxana" qoşması, ən təhqirəmiz ifadələrdən istifadə etmələri artıq adı hal alıb. Hətta bəzi partiya rəsmiləri bu məsələdən kampaniya şəklində istifadə olunduğunu belə etiraf edirlər. Belə ki, bir müddət önce, Müsavat partiyasının üzvü Müstafa Hacıbəyli bildirirdi ki, sosial şəbəkələrdə Müsavat rəhbərinə qarşı təhqir dolu fikirlərin səsləndirilməsi kampaniyasının arxasında Əli Kərimli dayanır.

Ancaq bu, tarixi faktordur ki, 1992-ci ildən başlayaraq, hər ikisinin Azərbaycan dövlətinə və xalqına qarşı xə-yanet etməsi, antimilli sazişlərə, hətta ermənilərlə əməkdaşlığı dair müqavilələr imzalamaları, onları cəmiyyətdə qəbulədilməz şəxslərə çevirir. Son hadisələr isə, AXCP ile Müsavat arasında dərin uçurum yarandığını göstərir. Müxalifət daxilində də "mehriban düşmənlerin" artıq iç üzünə açıldıqını de-yənlərin sayı gündən-günə artır.

Kampaniya qızışır

Bəs bu qınağın, bu qoşganın səbəbi nədir, nəyi bölgüsdürə bilmirlər? Əslində, bəlliidir, "dava yorğan davasıdır". Daha doğrusu, hər iki partiyanın sədr-ləri özlərinin düşərgənin "lideri" sayır, bu, düz 25 ildir ki, davam edir və bu 25 ilde nə fəaliyyətlərində, nə də təfəkkür-lərində iştirakçı olub. Belə ki, AXCP sədri Əli Kərimli Isa Qəmbəri, Isa Qəmbər də Əli Kərimlini satınlaqda it-

tiham edir. Ümumilikdə, hər iki partiya-da baş verənlər diqqət yetirdikdə, on-ların ciddi bir işi ortaya qoya bilmədi-kərə üzündən bu qoşular baş verir.

Dəyirman öz işində, cax-çux baş ağridır

Amma necə deyerlər: "Dəyirman öz işində, cax-çux baş ağridır". Daxil-deki gərginliyi gizlətmək istəyən partiya funksionerleri bu prosesi fikir plüraлизmi kimi təqdim etməyə çalışılsalar da, artıq bunun "o xına" olmadığı görünür. Müsavat partiyasının daxilindəki bu narazılıqlar partiyanın bölünməsi, da-ğılmış kimi qeyd olunur. Hətta məclis üzvü Osman Kazimov özünün "face-book" səhifəsində "gedən prosesləri nəzərə alıb, heç nədən çəkinmədən partiyada təmizləmə aparmaq lazımdır" deyir. Müsavatda əsas narazılar-dan sayılan sabiq müsavatçı Səxavət Əlisoy isə partiyanın başqanı Arif Hacılının barışqı çağırışına cavab olaraq, bildirib ki, problemlərin obyektiv çözülməsi üçün lazımlı addımlar atılmalıdır, partiyanın monolitliyini naminə etiraf et-məyi bacarmalıdır.

Göründüyü kimi, Müsavat partiyası "çalxalanır", amma heç də AXCP bu vəziyyətdən istifadə edib, ondan öne çıxməq gücündə deyil. Çünkü bu partiyanı da istefalar öz ayaşuna alıb. Sədrin sabiq müşaviri Şakir Abbasov neçe ildir düz yolda olmadıqlarını deyib. Ş.Abbasov hələ AXCP sıralarında olanda, onu müsavatçı olmaqdə ittiham etdiklərini söyləyib. O, "Biri xari-cə adam keçirmək, biri pul qopara-maqla məşguldur. Məni Isa Qəmbərin adımı adlandırrırdılar. Müsavat kimdir, siz kimsiniz? Əger her ikiniz müxalifət partiyası adını daşıyırsınızsa, milletin halına yanmaqdansa, bir-birinizin üs-tünə düşmüsünüz. Özlərinə de demis-əm, açacağam sandığı, tökcəyəm pambıçı. Bir qrup maaş alan var, adları məxalifətçi qoymalar. İndi "Milli Şura"ya dürtdükleri adamlar arasında eməllibəşli oyun gedir".

Rəfiqə HÜSEYNOVA



Dişsiz çarx...

RƏFIQƏ

Nedənsə, hər zaman meydan deyəndə, yadına heç bir ugura imza ata bilməyən, 25 ildən artıq dişsiz çarx kimi yerində sayan müxalifət düşür. O müxalifət ki, xarici qrantlara arxalanaraq, əllərinde olan bir-iki qəzet, sayt və bir də sosial şəbəkələr vasitəsilə öz-lərini, erməni üfunəti verən küt, boş başları ilə dövlətə və xalqa qarşı böhtənlər yazmaqla təbliğat aparırlar. Ancaq mətbuatda, sosial şəbəkələrdə təbliğatlarını aparan bu erməni quyuruqbulayıdı Əli Kərimli, Arif Hacılı, Cəmil Hə-sənli və... xəyanətkarlar anlamırlar ki, bu təbliğatla uğur qazanmaq olmaz. Necə ki, A.Hacılı başqan olduqdan sonra Müsavatın təfaqi dağılmışa başlayıb. Elə bu yerde mühabicir ömrü yaşayan eks-spiker Rəsul Quliyevin dediyi kimi, "ay badbatxalar", bilmirdin ki, dağıdıcı və satqın-dan başqanı olan partiyanın sonu belə olmalıdır".

Sabiq müsavatçı, "siyasi mühacir" Elbəy Həsənli Rəsul bəyə dəstək olaraq, bildirib ki, ilk gündən Arif Hacılı saxtakarlıqla başqan olub: "Belə olan halda, Müsavat Partiyasının məhvə doğru getmesinin səbəbkarı da elə saxta başqan Arif Hacılıdır. Çünkü Müsavat partiyasının başqanı dağıdıcı mövqedədir. Ona görə də Müsavatın ti-faqı xaraba qalıb. Gopologiya ilə iş bitməz. Arif Hacılı başqan olandan sonra partiyanın az qala bütün elitəsi təşkilatı tərk edib, bir nəfer də tanınmış sima bu partiya-də daxil olmayıb. Elə bu səbəbdən də, Arif Hacılı sovet dönəmindəki kolxoz sədrəri kimi, pambıq "pripiska"sına keçib".

E.Həsənli son vaxtlar "facebook"da İsa və Ariflə bağlı maraqlı kollajlarının verilməsi ilə bağlı açıqlamasında bildirib ki, bu kollajlar elə evvəl dediklərimizin təsdiqidir. Yeni görünən odur ki, bir basın yarısı A.Hacılı, yarısı isə İ.Qəmbərindir. Yeni "bir başda iki başqan". Əslində, bu, çox mətləblərdən xəber verir. Belə ki, görünən odur ki, Müsavat daxilində çəkişmələr nəticəsində, bu iki saxta-kar başqanların sayesində bu gün partiya birdəfəlik yox olmaq ərefəsindədir. Çünkü satqınlıq, xəyanətkarlıq və ri-yakarlıq İ.Qəmbərə yanaşı, A.Hacılının da boyuna biçil-miş heyat yoldur.

Böyük mütəffekkir Hüseyn Cavidin dediyi kimi: "İblis nədir? Cümle xəyanətləre bails... Ya hər kəsə xain olan insan nədir? İblis!"

Elə dava da yorğan davasıdır. Baş verənlər, onu de-məye əsas verir ki, heç qarşidakı qurultayda da bu məsələ həll olunana oxşamır. Görünür, bu xəmir həllə çox su aparacaq.



Paytaxtda soyğunuluqla məşğul olan şəxslər yaxalanıblar

Paytaxtda soyğunuluqla məşğul olan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, sentyabrın 17-də Bakı şəhər sakini X.Əh-mədovanın içerisinde 40 manat və mobil telefon olan pul-qabısını soyğunuluq yolu ilə almağa cəhd göstərmiş Bakı şəhər sakini Y.Miroşničenko isə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyatl-axtaş tədbirləri nəticəsində saxlanılıb.

Sentyabrın 26-da A.Sadiqovanın içerisinde 1000 manat pul və iki mobil telefon olan pul-qabısını soyğunuluq yolu ilə almağa cəhd göstərmiş Bakı şəhər sakini Y.Miroşničenko isə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyatl-axtaş tədbirləri nəticəsində saxlanılıb. Faktlərlə bağlı araşdırımlar davam etdirilir.

Cəlilabad və Gədəbəydə ölümlə nəticələnən yol qəzələri olub

Cəlilabad və Gədəbəy rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində Masallı rayon sakini Ş.Da-daşovun idarə etdiyi "Mercedes" markalı avtomobil yol kənarındaki su kanalına aşib. Nəticədə avtomobilə sərnişin - Masallı rayon sakini Emin Əlibəyli hadisə yerində ölüb. Xəsəret alan sürücü və üç sərnişin isə xəstəxanaya yerləşdirilib.

Gədəbəy rayonunun Qaraməmmədi kəndi ərazisində yolu keçən Qurudərə kənd sakini Söhbət Rəhimova İnkəboğan kənd sakini S.Bayramov idarə etdiyi "VAZ-2101" markalı avtomobilə vurulub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki hadisə ilə bağlı araşdırma aparılır.



Paytaxt sakininin döyülrək öldürüləməsi faktı ilə əlaqədar cinayət işi başlanıb

Sentyabrın 28-də Bakı şəhər sakini Bağır Piriyevin xəsa-retlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlu-mat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, dər-hal rayonun polis və prokurorluq organlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər hə-yata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə B.Piriyevin həmin gün saat 11 radələrində nəzarəti işlədiyi MMC-lərdən birinə məxsus bağda Bakı şəhər sakinləri R.Ağayev və qardaşı K.Ağayev tərəfindən münaqışə zəminində döyülməsi müyyəyen edilib. Əməliyyat-axtaş tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) mad-dəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Tərtər sakinindən bir kilogramdan çox marijuana götürülüb

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil ol-müş məlumat əsasında keçirdikləri əməliyyat-axtaş tədbirləri nəticəsində Mamırlı kəndi ərazisindəki kafedə kənd sakini Ə.Həsənovdan 11 qramdan çox, kafedən isə 48 qrama yaxın marijuana aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, davam etdirilən əməliyyat-axtaş tədbirləri ilə Ə.Həsənovun atasına məxsus hə-yətyanı sahədən 1 kilogramdan artıq marijuana aşkarlanıb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtaş tədbirləri nəticəsində şəhər sakinləri R.Rüstəmovdan 470 qram, E. Əliməmmədovdan isə 460 qram marijuana aşkarlanaraq götürülüb. Faktlərlə bağlı araşdırımlar davam etdirilir.



1 oktyabr 2019-cu il

Müsavat rəsmisindən Aslan İsmayılova - "Mafiozların vəkili"

Mustafa Hacıbəyli: "Utansın bir az, ayıbdır!"

Müsavat partiyasının aparıcı funksionerlərin dən olmuş, 2014-cü ildə keçirilmiş qalmaqlı qurultaydan sonra və partiyadaxılı ziddiyətlər səbəbindən istefaya gedərək, elmi işlərlə məşğul olmuş mərhum Vurğun Əyyubun dəfnində Müsavat rəhbərliyinin də iştirak etməsinin ardınca sosial şəbəkədə onları ittiham edən və dəfn prosesində iştiraklarını tənqid edən qondarma vəkil Aslan İsmayılovun cavabı gecikməyib. Müsavat partiyasının məclis üzvü, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli öz münasibətində A.İsmayılovu "mafiozların vəkili" adlandırib. O, qarşı tərəfi hər kəsin bostanına daş atmaqdə ittiham edərək bildirib ki, əslində, A.İsmayılovun bənzər hərəkətlərindən təəccübəlmək lazımdır.

"Adama sual verərlər ki, sənə aid olmayan mövzulara sən niyə qarışırsan?"



"Sosial şəbəkədən də göründüyü kimi, son vaxtlar A.İsmayılov hər kəsin ünvanına ittihamlar səsləndirir, hər kəsin bostanına daş atr. Ölkədə ne baş verirse, Aslan İsmayılov həm də Müsavat partiyasını hədəfə alır. Onun bu açıqlaması da təəccübü deyil. İndi də bu mövzu" deyə qeyd edən müsavatçı funksioner onu səmimiyətsizlikdə, ara qarışdırmaçılıqda günahlandırıb: "Guya Vurğun Əyyubun dərdində qalan olmusunuz? Adama sual verərlər ki, sənə aid olmayan mövzulara sən niyə qarışırsan? V.Əyyubun əmisi oğlu İsmayılov Əyyubov iki gün əvvəl sosial şəbəkədə, məhz bu məsələyə münasibət bildirib. O deyib ki, V.Əyyubun ölümündən heç kim öz məqsədləri üçün istifade etməsin. Birmənalı şəkildə, qeyd edib ki, V.Əyyub ölümündən əvvəl Müsavat partiyasının rehbərliyinə qarşı heç vaxt düşmən münasibətde olmayıb. A.İsmayılov utansın bir az, ayıbdır! Heç olmasa, bircə dəfə Müsa-

vat əleyhine danışmaq fürsətini buraxsın. Bu qədər də olmaz, çox pis görseñir. A.İsmayılov özü haqqında düşünüsün. A.İsmayılovu hər kəs "mafiozların vəkili" kimi tanırıb."

"Mənəviyyatsızlıqdır"

M.Hacıbəyli ortada siyasi və s. fikir ayrıllılarının olmasına baxmayaraq, V.Əyyubun dəfn prosesində iştirak etdiyini deyərək bildirib ki, partiya rəhbərliyi vida mərasimine getməsəydi, daha böyük tənqidlərə üzləşərdi: "Amma mərasimde iştirak etdikləri halda, bu cür tənqid olunmaları da, artıq mənəviyyatsızlıqdır. Müsavat partiyası belə məsələlərə siyasi baxımdan deyil, insanı münasibətlər baxımdan yanaşmadığını bildirib.

"V.Əyyubun ölümündən istifadə edib, kimisə gözden salmaq üçün təlliğat aparmağa ehtiyac yoxdur. Sədeccə, A.İsmayılova ayıb olsun!" deyə qeyd edən Müsavatın məclis üzvü onun hərəkətlərinin insanlığa yaraşmadığını bildirib.

Bələliklə, tərəflər arasında yaranmış qarşılıqlı ittiham daha da böyüyüb və görünür, bundan sonra da davam edəcək.

Rövşən RƏSULOV

Ermənistən mətbuatı nə yazır...

"News.am": "ABŞ senati Ermənistana vəsaitlər ayırib"

ABŞ Senatının komitəsi 27 sentyabrda Ermənistana demokratik və iqtisadi isləhatlara dəstək məqsədi ilə əlavə vəsaitlerin ayrılması üçün düzəliş sənədini qəbul edib". Bu barədə Amerikanın Erməni Milli Komitəsi "news.am" a istinadən xəbər verib. Qeyd olunur ki, senatorlar Lindsi Qrems və Kris Van tərəfindən hazırlanmış sənəd Senat tərəfindən yekdilliklə qəbul edilib. Əlavə vəsaitlər iqtisadi inkişafə dəstək fondu tərəfindən 17,6 milyon dollar dəyərində nəzərdə tutulub. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə isə, 600 min dollar ayrılib. Digər vəsait həcmi beynəlxalq həbi təhsil və peşəkar hazırlıq üçün 1 milyon ABŞ dolları cıvarındadır.

Qeyd edək ki, Senat Dağlıq Qarabağ məsələsi ətrafında bəyan edib ki, münaqişənin müddətinin uzanmasından narahatdır və ATƏT-in Minsk Qrupunun fealiyyəti prosesini dəstəkləyir.

"1in.am": "Bütün hallarda - istənilən siyasi problemlər məngənəsində Paşinyan Amulsar məsələsindəki siyasi

səhnədə tək qalıb..."

Baş nazir Nikol Paşinyanın Amulsar məsələsində həqiqətin arxasında getməsi, sadəcə, mövcud çıxılmaz vəziyyətdə vaxt udmağa hesablanmış addımdır. Bu barədə isə, Ermənistən "1in.am" yazıçı yazar. "Amulsar yatağı o zaman istifadəyə verilə bilər ki, orada təhlükəsizlik mümkündüyə olsun və yalnız o halda, istifadəyə verilə bilməz ki, əgər orada təhlükəsizlik mümkün olmasın", deyə erməni yazıçı yazar.

Media qurumu qeyd edir ki, Nikol Paşinyan Ermənistanda səsləndirdiyi

bu fikri ABŞ-da görüşdüyü erməni icmasının nümayəndələri ilə səhbətində deyib. Eyni zamanda, bildirilir ki, bu günlərdə Ermənistanda güc strukturlarının istefası və bu məsələ ətrafında əvvəl mövmətliyət barədə də danışılır və hakimiyətdaxili qarşıdurmalara toxunulur.

Lakin hər şəxə rəğmən, Paşinyan qarşıda növbəti istəfa məsələləri barədə düşünür. Ancaq bütün hallarda - istənilən siyasi problemlər məngənəsində, o, Amulsar məsələsindəki siyasi səhnədə tək qalıb...

Rövşən RƏSULOV

DİN: Ötən gün 11 cinayətin üstü "isti izlər"lə açılıb

Ötən gün 11 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmetindən AZƏRTAC-a bildirilər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsərət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tedbirləri nəticəsində narkotiklərə əlaqəli beş fakt müeyyənləşdirilib. Cinayət törfətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.



Dəni əlində qalan "milsizlər"

Tahmasib Novruzov

Uşağılığını kənddə yaşayınlar yaxşı xatırlalar, səhər açılan kimi, analarımızın ilk gördükəri işlərdən biri toyuq hininin ağzını açıb toyuq-cüceləri ordan "azad etmək" olardı. Hinin ağızı açılan kimi, toyuq-cücelər səsə verib, dağılışardılar həyətin dörd bir yanına. Az keçməmiş anamız anbara girir, elindəki iri ləyəni dənlə (yəni təmizlənməmiş buğda, ya da arpa ilə) doldurub bayırda çıxar, var səsi ilə "cip-cip" deyərdi.

Bunu eşidən kimi, həyətin hər tərəfinə səpələnmiş toyuq-cücelər qanadlarını çala-çala dərhal onun yanına qaçardılar. Anamız dənə səpib, onların qarşısına gedərdi. Beşaltı dəqiqə ərzində heyvancızählər yere seplilmiş dəni son dənəsinə kimi dənəlyib, yənə dağılışardılar. Uşaq vaxtı bu səhnəni çox seyr eləyərdim və həmişə də mənə qəriba gəldər ki, niye toyuqlar "cip-cip" səsini eşidən kimi, qanadlarını çırpı-çırpa yürüyürdülər, dənlənib qurtarandan sonra da sakitcə dağılışardılar. Bu hikməti böyüyəndə anladım ki, gecə səhərə kimi tarda yuxulayan toyuqlar o qədər acırdılar ki, yem geldiyini anladığını bildirib.

Beleliklə, tərəflər arasında yaranmış qarşılıqlı ittiham daha da böyüyüb və görünür, bundan sonra da davam edəcək.

Rövşən RƏSULOV



Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların "Qarabağ dünən və bu gün" mövzusunda keçirdikləri tədbir

Sərgidə İraqın Azərbaycandakı Fövqəladə və Səfərliyin səfiri cənab Awad Jebur AL-Shuwaili, səfərliyin əməkdaşları, və İraqdan gəlmış qonaqlar yanaşı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Qarabağ Müharibəsi Əliaşları, Veteranları, Şəhid Ailələri" Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Terrora və Əsəssiz İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilciliyinin koordinatorları Akif Nağı, Azərbaycan Respublikası "Beynəlxalq Əlil Döyüşçülər" Fonduun Prezidenti Sərraf Orucov, "Dünya Azərbaycanlılarının Vətənpərvərlər" İctimai Birliyinin sədri Nəsimi Qarabağlı, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluhanlı, KİV nümayəndələrindən "Respublika" qəzetiinin şöbə müdürü Qədir Aslan, "QHT.az" saytının baş redaktoru Cəsarət Hüseyinzadə, Müharibə Veteran Qadınlarının Sosial Problemlərinə Dəstək İctimai Birliyinin sədri Radə Abbas, "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Nai-bə Behbudova və başqaları iştirak etdi.

Sərgidə müxtəlif sahələr üzrə, Azərbaycan-İraq xalqlarının milli folklorunun, tarixinin, mədəniyyətinin, incəsənət nümunələrinin, milli geyimlərinin, milli muisiqilərinin, milli mətbəxlərinin və Qarabağ hadisələrində erməni vəhşiliklərini eks etdirən şəkillər nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyi "Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla "QARABAĞ DÜNƏN VƏ BU GÜN" mövzusunda ictimai müzakirələrin aparılması" layihəsində nəzərdə tutulmuş növbəti görüş, 09.07.2018-ci il tarixdə, Malaziya Dövlətinin Azərbaycandakı səfirliyində, səfirliyin 2-ci katib Azri Hazşani Abdul Aziz və səfirliyin ictimai məsələlər üzrə katib Mövlana Məmmədzadə, layihənin rəhbəri Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahire Məmmədova və sədr müavini Hafiz Osmanovun iştirakı ilə keçirilərək "Qarabağ dünən və bu gün" layihəsi səfirliyin əməkdaşları ilə müzkirə olundu.

Tahire Məmmədova səfirliyin rəhbərliyinə həyata keçirilən layihənin məqsədi haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçirilən işgalçılıq siyaseti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz deyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində məlumatların dünyaya çatdırılmasıdır.

Səfirliyin 2-ci katib Azri Hazşani Abdul Aziz Malaziya dövlətinin Qarabağ mövzusunda hər an Azərbaycan dövlətinin yanında olduğunu və hər zaman Azərbaycana dəstək verəcəklərini deyərək, öz fikirlərini səmimi şəkildə ifadə etdi.

2-ci katib öz çıxışında, Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ hərbi münaqışəsi nəticəsində, çoxsaylı insan ölümünün olmasından təessüfləndiyini bildirərək, hələk olanlara Allahdan rəhmet dilədi. Sonra o, iki dost ölkənin münasibətlərinin qorunub-saxlanması və gələcəkdə bütün sahələrdə inkişafi üçün əllerindən gələni edəcəklərini vurguladı.

"Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyi "Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla "QARABAĞ DÜNƏN VƏ BU GÜN" mövzusunda ictimai müzakirələrin

aparılması" layihəsində nəzərdə tutulmuş növbəti görüş, 18.09.2018-ci il tarixdə, Polşanın Azərbaycandakı səfirliyində keçirilib. Polşanın Azərbaycandakı səlahiyyətli səfiri cənab Marek Galka, layihənin rəhbəri Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyi sədri Tahire Məmmədova və sədr müavini Hafiz Osmanovun iştirakı ilə keçirilən görüşdə "Qarabağ dünən və bu gün" mövzusunda müzakirələr oldu.

Tahire Məmmədova bildirdi ki, layihənin əsas məqsədi, Ermənistanın Azərbaycana qarşı həyata keçiridiyi işgalçılıq siyaseti nəticəsində yaranmış regional təhlükəsizlik və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz deyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində məlumatların dünyaya çatdırılmasıdır.

Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpusları, beynəlxalq təşkilatların nümayəndəlikləri arasında təbliğat-təşviqat işləri aparılıb, Dağılıq Qarabağ və tarixi həqiqətlərimiz haqqında beynəlxalq ictimaiyyətə məlumatlar çatdırılıb. Sonra Tahire Məmmədova səfirə Dağılıq Qarabağda ermənilərin tərətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verdi. Sonda T.Məmmədova ürək ağrısı ilə qeyd edərək, bildirdi ki, 26 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ de bigane yanaşır. Həzirdə Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükəli güllə, mermi atışları altında qorxulu, həyəcanlı günlər yaşıyalar və dinc əhalimiz hər gün şəhid verir.

Səfirliyin 2-ci katib Azri Hazşani Abdul Aziz Malaziya dövlətinin Qarabağ mövzusunda hər an Azərbaycan dövlətinin yanında olduğunu və hər zaman Azərbaycana dəstək verəcəklərini deyərək, öz fikirlərini səmimi şəkildə ifadə etdi.

2-ci katib öz çıxışında, Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ hərbi münaqışəsi nəticəsində, çoxsaylı insan ölümünün olmasından təessüfləndiyini bildirərək, hələk olanlara Allahdan rəhmet dilədi. Sonra o, iki dost ölkənin münasibətlərinin qorunub-saxlanması və gələcəkdə bütün sahələrdə inkişafi üçün əllerindən gələni edəcəklərini vurguladı.

Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyinin təşkilatçılığı ilə "Qarabağ dünən və bu gün" mövzusunda konfrans keçirilib.

"QHT.az" xəber verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyi "Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla "QARABAĞ DÜNƏN VƏ BU GÜN" mövzusunda ictimaiyyətə çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

sunda ictimai müzakirələrin aparılması" layihəsi çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndələri, ziyalılar və QHT nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyinin sədri Tahire Məmmədova bildirib ki, layihənin əsas məqsədi Ermənistanın Azərbaycana qarşı həyata keçiridiyi işgalçılıq siyaseti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz deyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində dünya ictimaiyyətinə çatdırmaq üçün, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpusları, beynəlxalq təşkilatları nümayəndəlikləri arasında təbliğat-təşviqat işləri aparılıb.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən İraq dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Fazıl Avad Jebur Al-Şuvaili, Fələstinin Azərbaycandakı səlahiyyətli səfiri Abdul Kareem Raheem, Macarstan, ABŞ səfirliklərinin nümayəndələri, ziyalılar və QHT nümayəndələri iştirak edib.

Layihənin rəhbəri Tahire Məmmədova "Qarabağ dünən və bu gün" layihəsini dəstəkləyən Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik korpuslarına və beynəlxalq təşkilatlara öz minnədarlığını bildirib.

Konfransda layihə çərçivəsində çap olmuş "Qarabağ dünən və bu gün" kitabı və hazırlanmış "Qarabağ dünən və bu gün" sənədlə filmləri konfrans iştirakçılarına paylanıllıb.

Vahid Ömərov,
falsəfə üzrə falsəfə doktoru

YAP Binəqədi rayon təşkilatının kollektivi ahilları ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının bir qrup əməkdaşı və gənc fəali 1 Oktyabr - Beynəlxalq Ahillar Günü ilə bağlı Binəqədi rayonunda yaşayış azterminatlı ahil ailələrə baş çəkerək, onlara sovqatlar təqdim ediblər. Ziyarət



rəlüb. Ahil insanlara bayram sovqatları və ərzaq bağlamaları təqdim edilib.

Ahillar da, öz növbəsində, dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə, minnətdarlıqlarını ifadə ediblər. Bildirilib ki, həyata keçirilən bu cür aksiyalar onların sosial rifahlarının yüksəldilməsinə töhfə vermeklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.

ZÜMRÜD BAYRAMOVA

"Nar+" ilə 5 hesabı birdən idarə etmək imkanı!



abunəcisi tətbiqi yükleyərək qeydiyyatdan keçib.

Tətbiqin daha bir unikal xüsusiyyəti eyni anda vahid platforma üzərindən 5-dək hesaba nəzəret etmə imkanı verməsidir. Belə ki, əgər bir neçə şəxsi "Nar" nömrə istifadə edirsizsə və ya yaxınlarınıñ hesabında əməliyyat aparmaq lazımdırsa, tətbiqdən çıxmadan bir kliklə bir hesabdan digərinə keçid edə bilərsiniz.

Tətbiq vasitəsilə abunəciler artıq bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlerine en uyğun tarife qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sıfırış edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir.

Bundan başqa, "Nar+" tətbiqi ümumilikdə lazım olan bütün məlumatı vermeklə, müştəri xidmətlərinə zəng etmə ehtiyacını minimuma endirir və abunəçilərin vaxtına qənaət etmiş olur. Hər hansı bir sual yarandığı təqdirdə isə onlayn çat vasitəsilə kömək təqdim olunur. Qeyd edək ki, "Nar+" tətbiqini AppStore və PlayStore-dan yükləyə bilərsiniz. Tətbiq haqqında daha ətraflı məlumatı <https://www.nar.az-plus/səhifəsindən> əldə etmək olar.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fealiyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlərinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsinə abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97,6 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiye yüksəkkeyfiyyətli xidmət göstərir.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600

Ses

Son sahifə

1 oktyabr

Ahillara böyük qayğı

Dünən Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı 1 Oktyabr - Beynəlxalq Ahillar Günü münasibətində rayon ərazisində yaşayış yaşılı və azterminatlı sakınların evlərinə gedərək, onları ziyarət ediblər. Görüş zamanı rayon təşkilatının əməkdaşları və gənclər birliyinin fealları ahil sakınların qayğıları ilə yaxından maraqlanmış, onların gündəlik ehtiyaclarını öyrənmişlər. Xeyriyyə aksiyası çərçivəsində rayon partiya təşkilatı tərəfindən ahil sakınlara sovqatlar təqdim edilmişdir.

Görüşdə qeyd olunub ki, bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə, ahillara diqqət və qayığının



artırılması məqsədi daşıyır. Azərbaycanda ahil insanlara dövlət qayğısı da ildən-ildə artır. Beynəlxalq Ahillar Günü ölkədə 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahil insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə "Ahillara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə, ölkəmizdə daimi yaşayış ecnəbi və vətəndaşlığı olmayan şəxslər ahil hesab olunur.

Qeyd edək ki, insan sağlamlığı və onun hərtərəfli təminatı istiqamətində ardıcıl işlər görülür. 2019-cu ilin öten dövründə dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar da əhalinin sosial müdafiəsinin gücləndirilməsində inqilabi addimlərdir. Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ahillara qayğısı da böyük reğbətə qarşılıdır. Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahillarla, mühərabə veteranları ile görüşlər keçirilir və onların sağlamlığı diqqətdə saxlanılır.

Sonda rayon ərazisində yaşayış ahillar da bu diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

R.KAMALQIZI

Nizami rayonunda humanitar aksiya keçirildi

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı gənclər birliyinin üzvləri 1 Oktyabr - Beynəlxalq Ahillar Günü münasibətində rayon ərazisində yaşayış ahil və tənhalara sovqat paylayıblar. Aksiya çərçivəsində gənclər və partiya fealları müvafiq kateqoriyadan olan insanlarla görüşüb, onların vəziyyəti ilə maraqlanıblar.

Gənclər, eyni zamanda, tənha yaşıyanların ev işlərində də köməklik ediblər, təmizlik işləri görüblər.

Eyni zamanda, vurğulanıb ki, öz fealiyyətində daim sosial istiqaməti prioritet elan edən YAP sosial-iqtisadi inkişafla bağlı, davamlı olaraq, müxtəlif layihələr həyata keçirir.



Bele fealiyyətlərdən biri de xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahilların və tənhaların daim diqqətdə saxlanması və onların qarşılaşdıqları problemlərin həllidir.

Ziyarət olunan şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər və qeyd ediblər ki, həyata keçirilən bu cür aksiyalar onların sosial rifahlarının yüksəldilməsinə töhfə vermeklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.

Rəfiqə Hüseynova



Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.